

BİRİNCİ SALNAMƏLƏR KİTABI

GİRİŞ

«1 və 2 Salnamələr» adlanan iki kitab «Şamuel» və «Padşahlar» Kitablarındakı hadisələri yenidən başqa nöqteyi-nəzərdən işıqlandırır. «1 Salnamələr» Kitabı İsrail tarixinin yazılmasının iki əsas məqsədini göstərir:

İsrail və Yəhuda padşahlığının başına gəlmiş bəlalara baxmayaraq, Allah İsrail xalqına verdiyi vədlərinə sadıq olub Yəhudada yaşayanlar vasitəsilə Öz xalqı üçün niyyətini həyata keçirirdi. Müəllif bunu Davud və Süleymanın nailiyyətlərində, Yehoşafat, Xizqiya və Yoşiyanın islahatlarında, həmçinin xalqın Allaha sadıqlığında görürdü.

Yerusalim məbədində xalqın Allaha səcdə etməsi, xüsusilə kahinlərlə Levililərin ibadət xidməti təsvir olunur. Süleyman məbədi tikdi, amma Davud məbədin təməlini və mərasimlərin əsasını qoydu.

Kitabın məzmunu

- 1:1–9:44 Nəsil şəcərələri və siyahılar
- 10:1–14 Şaulun ölümü
- 11:1–29:30 Davudun padşahlığı
 - 11:1–22:1 Bəlalər və nailiyyətlər
 - 22:2–29:30 Məbədi tikmək üçün hazırlıq

Adəm və onun nəsilləri

(Yar. 5:1-32)

1 ¹Adəm, Şet, Enoş, ²Qenan, Mahalalel, Yered, ³Xanok, Metuşelah, Lemek, ⁴Nuh, Sam, Ham və Yafəs.

Nuhun nəsilləri

(Yar. 10:1-32; 11:10-26)

⁵Yafəsin oğulları: Qomer, Maqoq, Maday, Yavan, Tuval, Meşək və Tiras. ⁶Qomerin oğulları: Aşkenaz, Rifat və Toqarma. ⁷Yavanın oğulları: Elişə, Tarşış, Kittim və Rodanim.

⁸Hamın oğulları: Kuş, Misrayim, Put və Kənan. ⁹Kuşun oğulları: Seva, Xavila, Savta, Raama və Savteka. Raamanın oğulları: Səba və Dedan. ¹⁰Kuşun Nəmrud adlı bir oğlu da oldu. O, yer üzündə ilk qüdrətli adam oldu. ¹¹Misrayimin nəsiləri bunlardır: Ludlular, Anamlılar, Lehavlular, Naftuhlular, ¹²Patrosulular, Filiştliyərin əcdadı olan Kasluhlular, həmçinin Kaftorlular. ¹³Kənanın nəsiləri bunlardır: ilk oğlu Sidon, Xet, ¹⁴həmçinin Yevuslular, Emorlular, Qırqaşlular, ¹⁵Xivlilər, Arqlılar, Sinlilər, ¹⁶Ervadlılar, Semarlılar və Xamatlılar.

¹⁷Samın oğulları: Elam, Aşşur, Arpaxşad, Lud, Aram, Us, Xul, Geter və Meşek. ¹⁸Arpaxşaddan Şelah törədi və Şelahdan Ever törədi. ¹⁹Everin iki oğlu oldu: birinin adı Peleq^a idi, çünki onun dövründə yer üzü bölündü. Qardaşının adı Yoqtan idi. ²⁰Yoqtandan Almodad, Şelef, Xasarmavet, Yerah, ²¹Hadoram, Uzal, Diqla, ²²Eval, Avimael, Səba, ²³Ofir, Xavila və Yovav törədi. Bunların hamısı Yoqtanın oğulları idi.

²⁴Sam, Arpaxşad, Şelah, ²⁵Ever, Peleq, Reu, ²⁶Seruq, Naxor, Terah, ²⁷İbrahim, yəni İbrahim.

İbrahimin nəsiləri

(Yar. 25:12-16; 36:1-19)

²⁸İbrahimin oğulları: İshaq və İsmail. ²⁹Onların oğulları bunlardır: İsmailin ilk oğlu Nevayot, sonra Qedar, Adbeel, Mivsam, ³⁰Mişma, Duma, Massa, Xadad, Tema, ³¹Yetur, Nafis və Qedma. Bunlar İsmailin oğullarıdır.

³²İbrahimin cariyəsi Qeturanın doğduğu oğullar bunlardır: Zimran, Yoqşan, Medan, Midyan, İşbaq və Şuah. Yoqşanın oğulları: Səba və Dedan. ³³Midyanın oğulları: Efa, Efer, Xanok, Avida və Eldaa. Bunların hamısı Qeturanın övladlarıdır.

³⁴İbrahimdən İshaq törədi. İshaqın oğulları: Esav və İsrail. ³⁵Esavın oğulları: Elifaz, Reuel, Yeuş, Yalam və Qorah. ³⁶Elifazın oğulları: Teman, Omar, Sefi, Qatam, Qenaz, Timna və Amaleq. ³⁷Reuelin oğulları: Naxat, Zerah, Şamma və Mizza.

Seirin nəsiləri

(Yar. 36:20-30)

³⁸Seirin oğulları: Lotan, Şoval, Siveon, Ana, Dişon, Eser və Dişan. ³⁹Lotanın oğulları: Xori və Homam, Lotanın bacısı Timna. ⁴⁰Şovalın oğulları: Alvan, Manaxat, Eval, Şefo və Onam. Siveonun oğulları: Ayya və Ana. ⁴¹Ananın oğlu Dişon. Dişonun oğulları: Xamran, Eşban, İtran və Keran. ⁴²Eserin oğulları: Bilhan, Zaavan və Yaaqan. Dişanın oğulları: Us və Aran.

Edomun padşahları və başçıları

(Yar. 36:31-43)

⁴³İsraillilərə bir kəs padşahlıq etməzdən əvvəl Edom ölkəsində padşahlıq edən adamlar bunlardır: Beor oğlu Bela. Onun şəhəri Din hava

^a 1:19 Peleq – ibrani dilində bölünmə.

idi. ⁴⁴Bela öldü və onun yerinə Bosradan olan Zerah oğlu Yovav padşah oldu. ⁴⁵Yovav öldü və onun yerinə Temanlıların torpağından olan Xuşam padşah oldu. ⁴⁶Xuşam öldü və onun yerinə Moav çölündə Midyanlıları qıran Bedad oğlu Hadad padşah oldu. Onun şəhəri Avit idi. ⁴⁷Hadad öldü və onun yerinə Masreqadan olan Samla padşah oldu. ⁴⁸Samla öldü və onun yerinə Rexovot-Hannahardan olan Şaul padşah oldu. ⁴⁹Şaul öldü və onun yerinə Akbor oğlu Baal-Xanan padşah oldu. ⁵⁰Baal-Xanan öldü və onun yerinə Hadad padşah oldu. Onun şəhəri Pau idi. Onun arvadının adı Me-Zahav qızı Matred qızı Mehetavel idi.

⁵¹Hadad öldü və bunlar Edomun başçıları oldu: başçı Timna, başçı Alva, başçı Yetet, ⁵²başçı Oholivama, başçı Ela, başçı Pinon, ⁵³başçı Qenaz, başçı Teman, başçı Mivsar, ⁵⁴başçı Maqdiel, başçı İram. Edomun başçıları bunlardır.

İsrailin oğulları

2 ¹İsrailin oğulları bunlardır: Ruven, Şimeon, Levi, Yəhuda, İssakar, Zevulun, ²Dan, Yusif, Binyamin, Naftali, Qad və Aşer.

Yəhudanın nəsiləri

³Yəhudanın oğulları: Er, Onan və Şela. Onun bu üç oğlu Kənanlı Bat-Şuadan doğuldu. Yəhudanın ilk oğlu Er Rəbbin gözündə pis adam idi və Rəbb onu öldürdü. ⁴Yəhudanın gəlini Tamar ona Peresi və Zerahı doğdu. Yəhudanın cəmisi beş oğlu var idi.

⁵Peresin oğulları: Xesron və Xamul. ⁶Zerahın oğulları: Zimri, Etan, Heman, Kalkol və Dara. Bunlar cəmisi beş nəfər idi. ^{7b}Karminin oğlu həsr olunmuş şeydə xainlik edib İsraili bəlaya salan Akan idi. ⁸Etanın oğlu Azarya idi.

Davudun əcdadları

⁹Xesronun oğulları: Yeraxmeel, Ram və Kalev. ¹⁰Ramdan Amminadav törədi və Amminadavdan Yəhudalıların rəhbəri Naxşon törədi. ¹¹Naxşondan Salmon törədi və Salmondan Boaz törədi. ¹²Boazdan Oved törədi və Oveddən Yessey törədi. ¹³Yesseyin oğulları bunlar idi: ilk oğlu Eliav, ikincisi Avinadav, üçüncüsü Şimea, ¹⁴dördüncüsü Netanel, beşincisi Radday, ¹⁵altıncısı Osem, yeddincisi Davud. ¹⁶Onların bacıları Seruya və Aviqail idi. Seruyanın üç oğlu var idi: Avişay, Yoav və Asahel. ¹⁷Aviqail Amasanı doğdu. Amasanın atası İsmailli Yeter idi.

Xesronun başqa nəsiləri

¹⁸Xesron oğlu Kalevin arvadı Azuva və Yeriot ona övladlar doğdu. Kalevin Azuvadan olan oğulları bunlardır: Yeşer, Şovav və Ardon.

^b 2:7 Yeşua 7:1

¹⁹Azuva öldü. Kaleb Efratı arvad aldı və o da Kalebə Xuru doğdu.

²⁰Xurdan Uri törədi. Uridən Besalel törədi.

²¹Bundan sonra Xesron altmış yaşında ikən Gileadın atası olan Makirin qızını aldı və onunla yaxınlıq etdi; o, Xesrona Sequvu doğdu.

²²Sequv Yairin atası idi. Yairin Gilead torpağında iyirmi üç şəhəri var idi.

²³Amma Geşurlular və Aramlılar onlardan Xavvot-Yairi aldılar, bundan başqa, Qenatı və onun qəsəbələrini də – cəmi altmış şəhəri aldılar. Bunların hamısı Gileadın atası olan Makirin nəsiləri idi. ²⁴Xesron Kaleb-Efratada öldükdən sonra Xesronun arvadı Aviya ona Teqoanın atası Aşxuru doğdu.

²⁵Xesronun ilk oğlu Yeraxmeelin oğulları: ilk oğlu Ram, Buna, Oren, Osem və Axiya. ²⁶Yeraxmeelin başqa bir arvadı var idi, onun adı Atara idi. Onamın anası o idi. ²⁷Yeraxmeelin ilk oğlu Ramin oğulları: Maas, Yamin və Eqer. ²⁸Onamın oğulları: Şammay və Yada. Şammayın oğulları: Nadav və Avişur. ²⁹Avişurun arvadının adı Avihayil idi. O, Avişura Axbanı və Molidi doğdu. ³⁰Nadavın oğulları: Seled və Appayim. Seled oğulsuz öldü. ³¹Appayimin oğlu İşi idi. İşinin oğlu Şeşan idi. Şeşanın oğlu Axlav idi. ³²Şammayın qardaşı Yadanın oğulları: Yeter və Yonatan. Yeter oğulsuz öldü. ³³Yonatanın oğulları: Pelet və Zaza. Bunlar Yeraxmeelin nəsiləri idi.

³⁴Şeşanın oğulları yox idi, yalnız qızları var idi. Şeşanın bir Misirli qulu var idi, onun adı Yarxa idi. ³⁵Şeşan qulu Yaxaya qızını arvad olmaq üçün verdi. Arvadı ona Attayı doğdu. ³⁶Attaydan Natan törədi. Natandan Zavad törədi. ³⁷Zavaddan Eflal törədi. Eflaldan Oved törədi. ³⁸Oveddən Yehu törədi. Yehudan Azarya törədi. ³⁹Azaryadan Xeles törədi. Xelesdən Eleasa törədi. ⁴⁰Eleasadan Sismay törədi. Sismaydan Şallum törədi. ⁴¹Şallumdan Yeqamyə törədi. Yeqamyadan Elişama törədi.

⁴²Yeraxmeelin qardaşı Kalevin oğulları: Zifin atası ilk oğlu Meşa, Xevronun atası Mareşa. ⁴³Xevronun oğulları: Qorah, Tappuah, Reqem və Şema. ⁴⁴Şemadan Yorqoamin atası olan Raxam törədi. Reqemdən Şammay törədi. ⁴⁵Şammayın oğlu Maon idi. Maon Bet-Suru tikdi. ⁴⁶Kalevin cariyəsi Efa Xaranı, Mosanı və Qazezi doğdu. Xaran Qazezin atası idi. ⁴⁷Yahdayın oğulları: Regem, Yotam, Geşan, Pelet, Efa və Şaaf. ⁴⁸Kalevin cariyəsi Maaka Şeveri və Tirxananı doğdu. ⁴⁹O həm də Madmannanın atası Şaafi, Makbenanın və Giveanın atası Şevanı doğdu. Kalevin qızı Aksa idi. ⁵⁰Bunlar Kalevin nəsiləri idi.

Efratanın ilk oğlu Xurun oğulları bunlardır: Qiryat-Yearimin atası Şoval, ⁵¹Bet-Lexemin atası Salma, Bet-Qaderin atası Xaref. ⁵²Qiryat-Yearimin atası Şovalın nəsiləri bunlardır: Haroelilər, Manaxtlıların yarısı.

⁵³Qiryat-Yearimin sakinləri: Yeterlilər, Putlular, Şumalılar, Mişralılar. Bunların arasından Soralılar və Eştaollular çıxdılar. ⁵⁴Salmanın nəsiləri: Bet-Lexemlilər, Netofalılar, Atrot-Bet-Yoavlular, Manaxtlıların yarısı və

Soralılar. ⁵⁵Yabesdə yaşayan mirzələrin nəsiləri: Tirealılar, Şimealılar, Sukalılar. Bunlar Bet-Rekavın atası Xammatin nəslindən olan Qenlilərdir.

Davudun oğulları

3 ¹Davudun Xevronda doğulan oğulları bunlardır: ilk oğlu İzreelli Axinoamdan doğulan Amnon, ikincisi Karmelli Aviqaıldən doğulan Daniel, ²üçüncüsü Geşur padşahı Talmayın qızı Maakadan doğulan Avşalom, dördüncüsü Haqqitdən doğulan Adoniya, ³beşincisi Avitaldan doğulan Şefatya, altıncısı arvadı Eqladan doğulan İtream. ⁴^c Davudun bu altı oğlu Xevronda doğuldu. Davud orada yeddi il altı ay padşahlıq etdi, Yerusəlimdə isə otuz üç il padşahlıq etdi. ⁵^d Davudun Yerusəlimdə doğulan oğulları bunlardır: Ammielin qızı Bat-Şevadan doğulan dörd oğlu: Şimea, Şovav, Natan və Süleyman, ⁶daha doqquz oğlu: İvxar, Elişua, Elpelet, ⁷Noqah, Nefeq, Yafia, ⁸Elişama, Elyada və Elifelet. ⁹Cariyələrdən doğulan oğullarından başqa Davudun bütün oğulları bunlardır. Tamar da onların bacısıdır.

Yəhuda padşahları

¹⁰Süleymanın oğlu Rexavam, onun oğlu Aviya, onun oğlu Asa, onun oğlu Yehoşafat, ¹¹onun oğlu Yehoram, onun oğlu Axazya, onun oğlu Yoaş, ¹²onun oğlu Amasya, onun oğlu Azarya, onun oğlu Yotam, ¹³onun oğlu Axaz, onun oğlu Xizqiya, onun oğlu Menaşşe, ¹⁴onun oğlu Amon, onun oğlu Yoşiya. ¹⁵Yoşiyanın oğulları: ilk oğlu Yoxanan, ikincisi Yehoyaqim, üçüncüsü Sidqiya, dördüncüsü Şallum. ¹⁶Yehoyaqimin oğulları: onun oğlu Yekonya,^e onun oğlu Sidqiya.

Yekonyanın nəsiləri

¹⁷Əsir aparılmış Yekonyanın oğulları: Şealtiel, ¹⁸Malkiram, Pedaya, Şenassar, Yeqamya, Hoşama və Nedavya. ¹⁹Pedayanın oğulları: Zerubbabil və Şimey. Zerubbabilin oğulları: Meşullam və Xananya, onların bacısı Şelomit, ²⁰daha beş oğlu: Xaşuva, Ohel, Berekya, Xasadya və Yuşav-Xesed. ²¹Xananyanın nəsiləri: Pelatya, Yeşaya, Refayanın oğulları, Arnanın oğulları, Avdiyanın oğulları, Şekanyanın oğulları. ²²Şekanyanın oğlu Şemaya idi. Şemayanın altı oğlu: Xattuş, İqal, Bariah, Nearya və Şafat. ²³Nearyanın üç oğlu: Elyoenay, Xizqiya və Azriqam. ²⁴Elyoenayın yeddi oğlu: Hodavya, Elyəşiv, Pelaya, Aqquv, Yoxanan, Delaya və Anani.

Yəhudanın nəsiləri

4 ¹Yəhudanın oğulları: Peres, Xesron, Karmi, Xur və Şoval. ²Şovalın oğlu Reayadan Yaxat törədi; Yaxatdan Axumay və Lahad törədi.

^c 3:4 2Şam. 5:4-5; 1Pad. 2:11; 1Saln. 29:27 ^d 3:5 2Şam. 11:3 ^e 3:16 Yekonya – başqa adı Yehoyakin.

Bunlar Soralıların nəsiləri idi. ³Etamin oğulları bunlardır: İzreel, İşma və İdbaş. Onların bacısının adı Haslelponidir. ⁴Penuekdən Qedor, Ezerdən isə Xuşa törədi. Bunlar Bet-Lexemin atası Efratanın ilk oğlu Xurun övladlarıdır. ⁵Teqoanın atası Aşxurun iki arvadı var idi: Xela və Naara. ⁶Naara ona bunları doğdu: Axuzzam, Xefer, Temeni və Axaştari. Bunlar Naaranın oğulları idi. ⁷Xelanın oğulları: Seret, İsxar, Etnan və Qos. ⁸Qosdan Anuv, Soveva və Harum oğlu Axarxelin nəsiləri törədi.

⁹Yabes qardaşlarından daha hörmətli idi. Anası «onu ağrı ilə doğdum» deyib adını Yabes qoymuşdu. ¹⁰Yabes İsrailin Allahını çağıraraq dedi: «Kaş Sən mənə xeyir-dua verəydin! Torpaqlarımı genişləndir, mənə kömək ol və əzab çəkməyim deyə məni şərdən qoru». Allah da istədiyi şeyi ona verdi.

¹¹Şuxanın qardaşı Keluvdan Mexir törədi. Mexirdən Eşton törədi. ¹²Eştondan Bet-Rafa, Paseahın və İr-Naxaşın atası Texinna törədi. Bunlar Rekalılardır. ¹³Qenazın oğulları: Otniel və Seraya. Otnielin oğulları Xatət və ¹⁴Ofranın atası olan Meonotay. Serayadan Ge-Xaraşimin^f atası Yoav törədi. Bu şəhərin sakinləri ustalar olduğuna görə belə adlanırdı. ¹⁵Yefunnenin oğlu Kalevin oğulları: İru, Ela və Naam. Elanın oğlu Qenaz idi. ¹⁶Yehallelelin oğulları: Zif, Zifa, Tirya və Asarel. ¹⁷Ezranın oğulları: Yeter, Mered, Efer, Yalon. Meredin arvad aldığı firon qızı Bityanın oğulları: Məryəm, Şammay və Eştəmoanın atası İşbah. ¹⁸Yəhudalı arvadı isə bunları doğdu: Qedorun atası Yered, Sokonun atası Xever və Zanoahın atası Yequtiel. ¹⁹Naxamın bacısı Hodiyanın arvadı idi. Onun oğullarından Qarmili Qeila və Maakalı Eştəmoa törədi. ²⁰Şimeonun oğulları: Amnon, Rinna, Ben-Xanan və Tilon. İşinin oğulları: Zoxet və Ben-Zoxet. ²¹Yəhudanın oğlu Şelanın nəsiləri: Lexanın atası Er, Mareşanın atası Laada və Bet-Aşbeada olan incə kətan toxuyanların nəsiləri, ²²Yoqim və Kozevalılar, Yoaş və Saraf. Bunlar Moavda arvad aldılar və Lexemə qayıtdılar. Bu, qədim hadisələrdir. ²³Onlar dulusçu idi, Netaimdə və Gederada yaşayırdılar. Padşah üçün iş görərək orada qalırdılar.

Şimeonun nəsiləri

²⁴Şimeonun oğulları: Nemuel, Yamin, Yariv, Zerah və Şaul. ²⁵Şaulun oğlu Şallum, onun oğlu Mivsam, onun oğlu Mişma. ²⁶Mişmanın oğulları: onun oğlu Xammuel, onun oğlu Zakkur, onun oğlu Şimey. ²⁷Şimeyin on altı oğlu və altı qızı var idi, lakin qohumlarının oğulları çox deyildi və onların bütün nəslə Yəhuda oğulları qədər çoxalmadı.

²⁸Onlar bu yerlərdə yaşayırdı: Beer-Şeva, Molada, Xasar-Şual, ²⁹Bilha, Esem, Tolad, ³⁰Betuel, Xorma, Ziqlaq, ³¹Bet-Markavot, Xasar-Susim, Bet-

^f 4:14 *Ge-Xaraşim* – ibrani dilində *ustalar vadisi*.

Biri və Şaarayim. Davudun padşahlıq etdiyi dövrə qədər onların şəhərləri bunlardır. ³² Onların qəsəbələri bunlardır: Etam, Ayin, Rimmon, Token və Aşan – cəmi beş şəhər. ³³ Bu şəhərlərin ətrafında Baala qədər olan bütün kəndlər də onların yaşadıkları yerlərdir. Onların nəsil şəcərəsi belədir: ³⁴ Meşovav, Yamlek, Amasya oğlu Yoşa, ³⁵ Yoel, Asiel oğlu Seraya oğlu Yoşivya oğlu Yehu, ³⁶ Elyoenay, Yaaqova, Yeşoxaya, Asaya, Adiel, Yesimiel, Benaya, ³⁷ Şemaya oğlu Şimri oğlu Yedaya oğlu Allon oğlu Şifi oğlu Ziza. ³⁸ Bu adları çəkilənlər nəsil rəhbərləri idi və onların nəsilləri artıb çoxalmışdı. ³⁹ Onlar sürüləri üçün otlaq axtarmaqdan ötrü Qedorun yaxınlığına, dərənin şərq tərəfinə qədər getdilər. ⁴⁰ Bol və yaxşı otlaq tapdılar, ölkə də geniş, sakit və dinc idi. Onlardan əvvəl orada Hamlılar yaşayırdı. ⁴¹ Bu adları yazılanlar Yəhuda padşahı Xizqiyanın dövründə gəlib öz çadırlarında olan Hamlıları və orada olan Maonluları qırdılar. Onları tamamilə məhv edib yerlərində yaşadılar, çünki orada sürüləri üçün otlaq var idi. Bu günə qədər də belədir. ⁴² Həmin Şimeonlulardan beş yüz nəfər Seir dağına getdi. İşinin oğulları Pelatya, Naarya, Refaya və Uzziel onlara başçılıq edirdi. ⁴³ Onlar sağ qalan Amaleqli qaçanları qırdılar. Onlar bu günə qədər də orada yaşayır.

Ruvenin nəsilləri

5 ^{1s} İsrailin ilk oğlu Ruven idi, amma atasının yatağını murdarladığı üçün onun ilk oğulluq haqqı İsrailin oğlu Yusifin nəslinə verildi və Ruvenin nəslə şəcərədə ilk oğul kimi sayılmadı. ^{2h} Ancaq Yəhuda qardaşları arasında daha güclü oldu və hökmdar onun nəslindən çıxdı. İlk oğulluq haqqı isə Yusifin idi. ³ İsrailin ilk oğlu Ruvenin oğulları: Xanok, Pallu, Xesron və Karmi. ⁴ⁱ Yoelin nəslə: onun oğlu Şemaya, onun oğlu Qoq, onun oğlu Şimey, ⁵ onun oğlu Mikeya, onun oğlu Reaya, onun oğlu Baal, ⁶ onun oğlu Beera. Onu Aşşur padşahı Tiqlat-Pileser sürgünə aparmışdı. Beera Ruvenlilərin başçısı idi. ⁷ Nəsil şəcərələrinə görə onların qohumları bunlar idi: başçı Yeiel, Zəkəriyyə, ⁸ Yoel oğlu Şema oğlu Azaz oğlu Bela. O, Aroerdə yaşayırdı, torpağı Nevoya və Baal-Meona qədər uzanırdı. ⁹ Şərqə tərəf Fərat çayının bu tayındakı çölün başlanğıc yerinə qədər torpaqlar onun idi, çünki Gilead torpağında çoxlu heyvanları var idi. ¹⁰ Şaulun dövründə bu adamlar Həcərlilərlə müharibə edib onları məğlub etdi və Gileadın şərqindəki bütün torpaqlarda Həcərlilərin çadırlarında yaşadı.

Qadın nəsilləri

¹¹ Qadlılar Salkaya qədər uzanan Başan torpağında Ruvenlilərin qarşısında yaşadı. ¹² Başanda başçı Yoel, köməkçisi Şafam, sonra Yanay

və Şafat idi. ¹³Öz nəsilələrindən olan qohumları bunlardır: Mikael, Meşullam, Şeva, Yoray, Yakan, Ziya və Ever – cəmi yeddi nəfər. ¹⁴Bunlar Buz oğlu Yaxdo oğlu Yeşişay oğlu Mikael oğlu Gilead oğlu Yaroah oğlu Xuri oğlu Avixayilin oğulları idi. ¹⁵Quni oğlu Avdiel oğlu Axi onların nəsil başçısı idi. ¹⁶Onlar Gileadda, Başanda və onun qəsəbələrində, Şaronun sərhədlərinə qədər uzanan bütün otlaq torpaqlarında yaşadı. ¹⁷Yəhuda padşahı Yotamin və İsrail padşahı Yarovamin dövründə onların hamısı nəsil şəcərələrində qeyd olundu.

İsraillilərin Həcərlilərlə müharibəsi

¹⁸Ruvenlilərdən, Qadlılardan, Menaşşe qəbiləsinin yarısından olan, qalxan və qılınc daşıyan, ox atan, döyüş üçün təlim görmüş və döyüşməyi bacaran igid adamlar qırx dörd min yeddi yüz altmış nəfər idi. ¹⁹Onlar Həcərlilərdən olan Yeturun, Nafişin və Nadavın nəsiləri ilə müharibə etdi. ²⁰İsraillilər düşmənləri ilə döyüşdə kömək aldıkları üçün Həcərliləri və onlarla olanların hamısını məğlub etdilər, çünki İsraillilər döyüş zamanı Allahı çağırdılar və Ona güvəndikləri üçün Allah onları eşitdi. ²¹Onlar düşmənlərinin heyvanlarını – əlli min dəvəsini, iki yüz əlli min qoyun-keçisini, iki min eşşəyini ələ keçirdi və yüz min adamını götürüb apardı. ²²Həlak olanlar çox oldu, çünki bu döyüş Allahdan idi. Onlar sürgün olunan zamana qədər Həcərlilərin yerlərində yaşadı.

İordan çayının şərqində yaşayan Menaşşelilərin nəsiləri

²³Menaşşe qəbiləsinin yarısının nəsiləri də həmin torpaqda yaşadı. Onlar çoxalib Başandan Baal-Xermona, Senirə və Xermon dağına qədər uzanan torpağa yayıldılar. ²⁴Onların nəsil başçıları bunlardır: Efer, İşi, Eliel, Azriel, Yeremya, Hodavya və Yaxdiel. Bunlar igid döyüşçülər, adlı-sanlı adamlar və nəsil başçıları idi. ²⁵Amma onlar atalarının Allahına qarşı xainlik etdilər və onların önündə Allahın məhv etdiyi ölkə xalqlarının allahlarına sitayiş edib xəyanət etdilər. ²⁶^{j k l} Onda İsrailin Allahı Aşşur padşahı Pulda, yəni Tiqlat-Pileserdə niyyət oyandırdı, o da Ruvenliləri, Qadlıları və Menaşşe qəbiləsinin yarısını əsir aparıb Xalaha, Xavora, Haraya və Qozan çayının sahilində yerləşdirdi. Onlar bu günə qədər də oradadır.

Levinin nəsiləri

6 ¹Levinin oğulları: Gəşon, Qohat və Merari. ²Qohatın oğulları: Amram, İşar, Xevron və Uzziel. ³Amramın övladları: Harun, Musa və Məryəm. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar.

⁴Eleazardan Pinxas törədi. Pinxasdan Avişua törədi. ⁵Avişuadan Buqqi törədi. Buqqidən Uzzi törədi. ⁶Uzzidən Zerahya törədi. Zerahyadan Merayot törədi. ⁷Merayotdan Amarya törədi. Amaryadan Axituv törədi. ⁸Axituvdan Sadoq törədi. Sadoqdan Aximaas törədi. ⁹Aximaasdan Azarya törədi. Azaryadan Yoxanan törədi. ¹⁰Yoxanandan Azarya törədi. Yerusəlimdə Süleymanın tikdiyi məbəddə Azarya kahin idi. ¹¹Azaryadan Amarya törədi. Amaryadan Axituv törədi. ¹²Axituvdan Sadoq törədi. Sadoqdan Şallum törədi. ¹³Şallumdan Xilqiya törədi. Xilqiyadan Azarya törədi. ¹⁴Azaryadan Seraya törədi. Serayadan Yehosadaq törədi. ¹⁵Navuxodonosorun vasitəsilə Rəbb Yəhudalıları və Yerusəlimliləri sürgün etdiyi zaman Yehosadaq da sürgün olundu.

^{16 m} Levinin oğulları: Gərşon, Qohat və Merari. ¹⁷Gərşonun oğullarının adları belədir: Livni və Şimey. ¹⁸Qohatın oğulları: Amram, İşar, Xevron və Uzziel. ¹⁹Merarinin oğulları: Maxli və Muşi. Nəsillərinə görə Levililərin övladları bunlardır. ²⁰Gərşonun nəslı: onun oğlu Livni, onun oğlu Yaxat, onun oğlu Zimma, ²¹onun oğlu Yoah, onun oğlu İddo, onun oğlu Zerah, onun oğlu Yeatray. ²²Qohatın nəslı: onun oğlu Amminadav, onun oğlu Qorah, onun oğlu Assir, ²³onun oğlu Elqana, onun oğlu Evyasaf, onun oğlu Assir, ²⁴onun oğlu Taxat, onun oğlu Uriel, onun oğlu Uzziya və onun oğlu Şaul. ²⁵Elqananın oğulları: Amasay, Aximot və Elqana. ²⁶Elqananın nəslı: onun oğlu Sofay, onun oğlu Naxat, ²⁷onun oğlu Eliav, onun oğlu Yeroxam, onun oğlu Elqana. ²⁸Şamuelin oğulları: ilk oğlu Yoel və ikincisi Aviya. ²⁹Merarinin nəslı: onun oğlu Maxli, onun oğlu Livni, onun oğlu Şimey, onun oğlu Uzza, ³⁰onun oğlu Şima, onun oğlu Haqqiya, onun oğlu Asaya.

Rəbbin evində olan musiqiçilər və kahinlər

³¹Əhd sandığı rahatlıq yerinə qoyulduqdan sonra Rəbbin evində musiqi xidməti üzərində Davudun qoyduğu adamlar bunlardır. ³²Süleyman Yerusəlimdə Rəbbin məbədini tikənə qədər onlar müqəddəs məskən olan Hüzur çadırının önündə ilahi oxumaqla xidmət edirdilər və növbələrinə görə öz xidmətlərində dayanırdılar. ³³Orada xidmət edənlər və onların oğulları bunlardır: Qohatın nəslindən ilahi oxuyan Heman. Onun nəsil şəcərəsi belədir: Yoel oğlu Şamuel oğlu ³⁴Elqana oğlu Yeroxam oğlu Eliel oğlu Toah oğlu ³⁵Suf oğlu Elqana oğlu Maxat oğlu Amasay oğlu ³⁶Elqana oğlu Yoel oğlu Azarya oğlu Sefanya oğlu ³⁷Taxat oğlu Assir oğlu Evyasaf oğlu Qorah oğlu ³⁸İşar oğlu Qohat oğlu Levi oğlu İsrail oğlu. ³⁹Sağında xidmət edən qohumu Asəf. Onun nəsil şəcərəsi belədir: Berekya oğlu Şima oğlu ⁴⁰Mikael oğlu Baaseya oğlu Malkiya oğlu ⁴¹Etni oğlu Zerah oğlu Adaya oğlu ⁴²Etan oğlu Zimma oğlu Şimey oğlu ⁴³Yaxat oğlu

Gərşon oğlu Levi oğlu. ⁴⁴Sol tərəfində xidmət edən qohumları Merarinin nəslindən Etan. Onun nəsil şəcərəsi belədir: Qişi oğlu Avdi oğlu Malluk oğlu ⁴⁵Xaşavya oğlu Amasya oğlu Xilqiya oğlu ⁴⁶Amsi oğlu Bani oğlu Şemer oğlu ⁴⁷Maxli oğlu Muşi oğlu Merari oğlu Levi oğlu. ⁴⁸Onların qohumları olan Levililər müqəddəs məskən olan Allah evinin bütün xidmət işlərinə təyin olunmuşdu.

⁴⁹Harunun və onun nəslinin öhdəsinə isə bu işlər qoyulmuşdu: yandırma qurbangahında və buxur qurbangahında təqdim gətirilməsi, Ən Müqəddəs yerə aid hər iş – İsraililərin günahlarını kəffarə etmək üçün Allahın qulu Musanın əmr etdiyi bütün işlər. ⁵⁰Harunun nəslində: onun oğlu Eleazar, onun oğlu Pinxas, onun oğlu Avisa, ⁵¹onun oğlu Buqqi, onun oğlu Uzzi, onun oğlu Zerahya, ⁵²onun oğlu Merayot, onun oğlu Amarya, onun oğlu Axituv, ⁵³onun oğlu Sadoq, onun oğlu Aximaas.

Levililərə verilən şəhərlər

⁵⁴Levililərin öz torpaqlarında yaşadığı yerlər bunlardır: ilk püşk Qohat nəslindən olan Harunun övladlarına düşdüyü üçün onlara ⁵⁵Yəhuda torpağında olan Xevronu və onun ətrafındakı otlaqları verdilər. ⁵⁶Ancaq bu şəhərin çölünü və kəndlərini Yefunne oğlu Kalevə verdilər. ⁵⁷Harunun nəslinə bu şəhərləri verdilər: sığınacaq şəhəri olan Xevron, Livna ilə otlaqları, Yattir, Eştemoa ilə otlaqları, ⁵⁸Xilenlə otlaqları, Devirlə otlaqları, ⁵⁹Aşanla otlaqları, Bet-Şemeşlə otlaqları, ⁶⁰Binyamin qəbiləsinin torpağından Geva ilə otlaqları, Alemetlə otlaqları, Anatotla otlaqları. Onların bütün şəhərləri nəsillərinə görə on üç şəhərdir.

⁶¹Digər Qohat övladlarına isə Menaşşe qəbiləsinin yarısının torpağından püşkə görə on şəhər verildi. ⁶²Gərşon övladlarına nəsillərinə görə İssakar qəbiləsinin, Aşer qəbiləsinin, Naftali qəbiləsinin və Başanda olan Menaşşe qəbiləsinin torpağından on üç şəhər verildi. ⁶³Merari övladlarına nəsillərinə görə Ruven, Qad və Zevulun qəbilələrinin torpağından püşklə on iki şəhər verildi. ⁶⁴İsrail övladları Levililərə bu şəhərləri və onların otlaqlarını verdilər. ⁶⁵Yəhuda, Şimeon və Binyamin qəbilələrinin torpağından adları göstərilən bu şəhərləri püşkə görə verdilər.

⁶⁶Qohat nəslindən bəzilərinə Efrayim qəbiləsinə aid şəhərləri verdilər. ⁶⁷Efrayimin dağlıq bölgəsində sığınacaq şəhəri olan Şekemlə otlaqları, Gezerlə otlaqları, ⁶⁸Yoqmeamla otlaqları, Bet-Xoronla otlaqları, ⁶⁹Ayyalonla otlaqları, Qat-Rimmonla otlaqları. ⁷⁰Menaşşe qəbiləsinin yarısının torpağından Anerlə otlaqları, Bileamla otlaqları Qohat nəslinin qalanına verildi.

⁷¹Gərşon nəslinə bu yerlər verildi: oğullarına Menaşşe qəbiləsinin yarısının torpağından Başandakı Qolanla otlaqları, Aştartotla otlaqları,

⁷²İssakar qəbiləsinin torpağından Qedeşlə otlaqları, Davratla otlaqları, ⁷³Ramotla otlaqları, Anemlə otlaqları, ⁷⁴Aşer qəbiləsinin torpağından Maşalla otlaqları, Avdonla otlaqları, ⁷⁵Xuqoqla otlaqları, Rexovla otlaqları, ⁷⁶Naftali qəbiləsinin torpağından Qalileyada olan Qedeşlə otlaqları, Xammonla otlaqları, Qiryatayimlə otlaqları.

⁷⁷Merari nəslinin digər adamlarına bu yerlər verildi: Zevulun qəbiləsinin torpağından Rimmono ilə otlaqları, Tavorla otlaqları, ⁷⁸Yerixonun qarşısındakı, İordan çayının şərq tərəfində olan Ruven qəbiləsinin torpağından səhradakı Beserlə otlaqları, Yahsa ilə otlaqları, ⁷⁹Qedemotla otlaqları, Mefaatlə otlaqları, ⁸⁰Qad qəbiləsinin torpağından Gileaddakı Ramotla otlaqları, Maxanayimlə otlaqları, ⁸¹Xeşbonla otlaqları, Yazerlə otlaqları.

İssakarın nəsiləri

7 ¹İssakarın oğulları: Tola, Pua, Yaşuv və Şimron – cəmişi dörd nəfər. ²Tolanın oğulları: Uzzi, Refaya, Yeriel, Yaxmay, İvsam və Şamuel. Bunlar Tolanın nəsil başçıları idi. Davudun dövründə onların nəslindən olan igid döyüşçülər iyirmi iki min altı yüz nəfər idi. ³Uzzinin nəslə: İzrahya və onun oğulları: Mikael, Avdiya, Yoel, İşşiya – cəmişi beş nəfər. Onların hamısı başçı idi. ⁴Bunlardan başqa nəsil şəcərələrinə görə döyüşə bilən dəstələrdə otuz altı min nəfər var idi, çünki onların çoxlu arvadları və oğulları var idi. ⁵İssakarın bütün nəsiləri arasında igid döyüşçülər olan qohumları nəsil şəcərəsinə görə cəmişi səksən yeddi min nəfər idi.

Binyaminin nəsiləri

⁶Binyaminin oğulları: Bela, Beker və Yediael – cəmişi üç nəfər. ⁷Belanın oğulları: Esbon, Uzzi, Uzziel, Yerimot və İri – cəmişi beş nəfər nəsil başçısı. Onların nəslindən olan igid döyüşçülər nəsil şəcərələrinə görə iyirmi iki min otuz dörd nəfər idi. ⁸Bekerin oğulları: Zemira, Yoaş, Eliezer, Elyoenay, Omri, Yeremot, Aviya, Anatot və Alemet. Bunların hamısı Bekerin oğulları idi. ⁹Nəsil başçılarının şəcərəsinə görə onların igid döyüşçüləri iyirmi min iki yüz nəfər idi. ¹⁰Yediaelin nəslə: Bilhan və onun oğulları Yeuş, Binyamin, Ehud, Kenaana, Zetan, Tarşış və Axişaxar. ¹¹Bunların hamısı Yediaelin nəsil başçıları idi. Onlardan döyüşə bilən igid döyüşçülər on yeddi min iki yüz nəfər idi. ¹²İrin nəsiləri: Şuflular və Xuflular. Xuşlular isə Axerin nəslindən idi.

Naftalinin nəsiləri

¹³Naftalinin oğulları: Yaxasiel, Quni, Yeser, Şallum. Bunlar Bilhanın nəsiləri idi.

Menaşşenin nəsiləri

¹⁴Menaşşenin oğulları: Aramlı cariyəsinin doğduğu Asriel, həmin qadının doğduğu Gileadın atası Makir. ¹⁵Makir Xuflulardan və Şuflulardan bir arvad

aldı. Onun bacısının adı Maaka idi. Selofxad isə onların qohumu idi. Onun yalnız qızları var idi. ¹⁶Makirin arvadının da adı Maaka idi. O, bir oğul doğub adını Pereş qoydu. Pereşin qardaşının adı Şereş idi, onun oğulları isə Ulam və Reqem idi. ¹⁷Ulamın oğlu Bedan idi. Menaşşe oğlu Makir oğlu Gileadın nəslı bunlardır. ¹⁸Onun bacısı Hammoleket İşhodu, Aviezeri və Maxlanı doğdu. ¹⁹Şemidanın oğulları: Axyan, Şekem, Liqxi və Aniam.

Efrayimin nəsiləri

²⁰Efrayimin nəslı: Şutelah, onun oğlu Bered, onun oğlu Taxat, onun oğlu Eleada, onun oğlu Taxat, ²¹onun oğlu Zavad, onun oğlu Şutelah. Efrayimin başqa oğulları Ezer və Eleadı o torpağın yerli sakinləri olan Qatlılar öldürdü, çünki onların heyvanlarını oğurlamağa getmişdilər. ²²Ataları Efrayim uzun müddət onlara yas tutdu və qohumları ona təsəlli vermək üçün gəldi. ²³Sonra o, arvadının yanına girdi, qadın hamilə oldu və bir oğul doğdu. Atası onun adını Beriaⁿ qoydu, çünki evinə bəla üz vermişdi. ²⁴Onun Şeera adlı qızı da var idi. O, Aşağı və Yuxarı Bet-Xoronu, Uzen-Şeeranı tikdi. ²⁵Efrayimin başqa oğlu Refah, onun oğlu Reşef, onun oğlu Telah, onun oğlu Taxan, ²⁶onun oğlu Ladan, onun oğlu Ammihud, onun oğlu Elişama, ²⁷onun oğlu Nun, onun oğlu Yeşua. ²⁸Onların mülkləri və yaşadıkları yerlər bunlardır: Bet-Ellə qəsəbələri, şərq tərəfdə Naaran, qərb tərəfdə Gezerlə qəsəbələri, Şekemlə qəsəbələri, Ayya ilə qəsəbələri, ²⁹həm də Menaşşelilərin torpağına yaxın olan Bet-Şeanla qəsəbələri, Taanakla qəsəbələri, Megiddo ilə qəsəbələri, Dorla qəsəbələri. İsrail oğlu Yusifin nəslı bu yerlərdə yaşadı.

Aşerin nəsiləri

³⁰Aşerin övladları: İmna, İşva, İşvi, Beria və onların bacısı Serah. ³¹Berianın oğulları: Xever və Bırzayitin atası olan Malkiel. ³²Xever bunların atası idi: Yaflet, Şomer, Xotam və onların bacısı Şua. ³³Yafletin oğulları bunlardır: Pasak, Bimhal və Aşvat. ³⁴Şemerin oğulları: Axi, Rohqa, Xubba və Aram. ³⁵Onun qardaşı Helemin oğulları: Sofah, İmna, Şeleş və Amal. ³⁶Sofahın oğulları: Suah, Xarnefer, Şual, Beri, İmra, ³⁷Beser, Hod, Şamma, Şilşa, İtran və Beera. ³⁸Yeterin oğulları: Yefunne, Pispə və Ara. ³⁹Ullanın oğulları: Arah, Xanniel və Risyə. ⁴⁰Aşerin nəslindən olan bu adamların hamısı nəsil başçıları, seçilmiş adamlar, igid döyüşçülər və baş rəislər idi. Onlardan döyüşə bilən adamlar nəsil şəcərələrinə görə iyirmi altı min nəfər idi.

Binyaminin nəsiləri

8 ¹Binyaminin oğulları bunlardır: ilk oğlu Bela, ikincisi Aşbel, üçüncüsü Axrah, ²dördüncüsü Noxa, beşincisi Rafa. ³Belanın

ⁿ 7:23 Beria – ibrani dilində bəla içində.

oğulları bunlardır: Addar, Gera, Avihud, ⁴Avişua, Naaman, Axoah, ⁵Gera, Şefufan və Xuram. ⁶Gevada yaşayanların nəsil başçıları olan, sonra isə Manaxata köçürülən Ehudun oğulları bunlardır: ⁷Naaman, Axiya və onları köçürən Gera. Geradan Uzza və Axixud törədi. ⁸Şaxarayim arvadları Xuşim və Baaranı boşadıqdan sonra Moav ölkəsində övlad atası oldu, ⁹arvadı Xodeş ona bunları doğdu: Yovav, Sivya, Meşa, Malkam, ¹⁰Yeus, Sakya və Mirma. Onun bu oğulları nəsil başçıları idi. ¹¹Xuşim isə ona Avituvu və Elpaalı doğmuşdu. ¹²Elpaalın oğulları: Ever, Mişam və Şamed. Şamed Ono ilə Lodu, onun qəsəbələrini tikdi. ¹³Ayyalonda yaşayanların nəsil başçıları Beria və Şema idi. Onlar Qatda yaşayanları qovdu. ¹⁴Berianın oğulları: Axyo, Şaşaq, Yeremot, ¹⁵Zevadya, Arad, Eder, ¹⁶Mikael, İşpa və Yoxa. ¹⁷Elpaalın oğulları: Zevadya, Meşullam, Xizqi, Xever, ¹⁸İşmeray, İzlia və Yovav. ¹⁹Şimeyin oğulları: Yaqim, Zikri, Zavdi, ²⁰Elienay, Silletay, Eliel, ²¹Adaya, Beraya və Şimrat. ²²Şaşağın oğulları: İşpan, Ever, Eliel, ²³Avdon, Zikri, Xanan, ²⁴Xananya, Elam, Antotiya, ²⁵İfdeya və Penuel. ²⁶Yeroxamın oğulları: Şamşeray, Şexarya, Atalya, ²⁷Yaareşya, İlyas və Zikri. ²⁸Bunlar nəsil şəcərələrinə görə nəsil başçıları idi və Yerusəlimdə yaşadılar.

Padşah Şaulun əcdadları və nəsiləri

²⁹Giveonun atası Yeiel Giveonda yaşayırdı və arvadının adı Maaka idi. ³⁰İlk oğlu Avdon idi, o biriləri isə bunlar idi: Sur, Qiş, Baal, Nadav, ³¹Qedor, Axyo, Zeker, ³²Şımanın atası Miqlot. Onlar qohumlarının yanında, Yerusəlimdə qohumları ilə birgə yaşayırdı. ³³Nerdən Qiş törədi və Qişdən Şaul törədi. Şauldan Yonatan, Malki-Şua, Avinadav və Eşbaal^j törədi. ³⁴Yonatanın oğlu Merib-Baal^p idi. Merib-Baaldan Mikeya törədi. ³⁵Mikeyanın oğulları: Piton, Melek, Tarea və Axaz. ³⁶Axazdan Yehoadda törədi. Yehoaddadan Alemet, Azmavet və Zimri törədi. Zimridən Mosa törədi. ³⁷Mosadan Bina törədi. Binanın oğlu Rafa, onun oğlu Elasa, onun oğlu Asel. ³⁸Aselin altı oğlu var idi, onların adları belədir: Azriqam, Bokru, İsmail, Şearya, Avdiya və Xanan. Bunların hamısı Aselin oğulları idi. ³⁹Onun qardaşı Eseqin oğulları: ilk oğlu Ulam, ikincisi Yeuş və üçüncüsü Elifelet. ⁴⁰Ulamın oğulları oxatan igid döyüşçülər idi. Oğulları və nəvələri çox idi: yüz əlli nəfər. Bunların hamısı Binyaminin nəslindəndir.

Yerusəlimin sakinləri

9 ¹Beləcə bütün İsraililər nəsil şəcərələrində qeyd olunmuşdu və bunlar İsrail padşahlarının kitabında yazılmışdır.

^j 8:33 Eşbaal – başqa adı İş-Boşet. ^p 8:34 Merib-Baal – başqa adı Mefiboşet.

Yəhudalılar xainliklərinə görə Babilə sürgün olunmuşdu. ²İlk dəfə mülklərinə qayıdıb yaşayanlar İsraililərdən bəzi adamlar, kahinlər, Levililər və məbəəd qulluqçuları idi. ³Yerusəlimdə isə Yəhudalılardan, Binyaminlilərdən, Efrayimlilərdən və Menaşşelilərdən olan bu adamlar yaşadı. ⁴Yəhudanın oğlu Peresin nəslindən: Bani oğlu İmri oğlu Omri oğlu Ammihud oğlu Utay. ⁵Şelanın nəslindən: ilk oğlu Asaya və onun oğulları. ⁶Zerahın nəslindən: Yeuel və onun qohumları. Hamısı birlikdə altı yüz doxsan nəfər idi. ⁷Binyaminin nəslindən: Hassenua oğlu Hodavya oğlu Meşullam oğlu Sallu, ⁸Yeroram oğlu İvniya, Mikri oğlu Uzzi oğlu Ela və İvniya oğlu Reuel oğlu Şefatya oğlu Meşullam. ⁹Onlar qohumları ilə birgə nəsil şəcərələrinə görə doqquz yüz əlli altı nəfər idi. Bunların hamısı nəsil başçıları idi.

¹⁰Kahinlərdən: Yedaya, Yehoyariv, Yakin, ¹¹Allah məbədinin rəisi Axituv oğlu Merayot oğlu Sadoq oğlu Meşullam oğlu Xilqiya oğlu Azarya, ¹²Malkiya oğlu Paşxur oğlu Yeroram oğlu Adaya və İmmer oğlu Meşillemit oğlu Meşullam oğlu Yaxzera oğlu Adiel oğlu Maasay. ¹³Bunlar nəsil başçıları idi. Onlar qohumları ilə birgə – Allah evinin xidməti işində bacarıqlı olan bu adamlar min yeddi yüz altmış nəfər idi.

¹⁴Levililərdən: Merarinin nəslindən Xaşavya oğlu Azriqam oğlu Xaşşuv oğlu Şemaya, ¹⁵Baqbaqqar, Xereş, Qalal, Asəf oğlu Zikri oğlu Mikeya oğlu Mattanya, ¹⁶Yedutun oğlu Qalal oğlu Şemaya oğlu Avdiya və Netofalıların kəndlərində yaşayan Elqana oğlu Asa oğlu Berekya.

¹⁷Qapıçılar: Şallum, Aqquv, Talmon, Aximan və onların qohumları. Şallum onların başçısı idi. ¹⁸Onlar bu günə qədər də məbədin şərq tərəfdəki padşah qapısında keşik çəkirlər. Levililərin düşərgə qapıçıları bunlardır. ¹⁹Qorah oğlu Evyasaf oğlu Qore oğlu Şallum və onun Qorah nəslindən olan qohumları məbədin astana keşikçilərinin xidmət işinə başçılıq edirdi. Əvvəllər onların babaları Rəbbin düşərgəsinin girəcəkdir yerinin keşiyini çəkirdi. ²⁰Eleazar oğlu Pinxas onların başçısı idi və Rəbb onunla idi. ²¹Hüzur çadırının girişində Meşelemya oğlu Zəkəriyyə qapıçı idi. ²²Astana keşikçisi olmaq üçün seçilən bütün bu adamlar iki yüz on iki nəfər idi. Onlar öz kəndlərində nəsil şəcərələrində qeyd edilmişlər. Onları vəzifələrinə Davud və görücü Şamuel təyin etmişdi. ²³Bu adamlar və onların nəsiləri çadırın və Rəbbin məbədinin qapılarında keşik çəkirdi. ²⁴Bu qapıçılar məbədin dörd tərəfində – şərq, qərb, şimal və cənub qapılarında dururdu. ²⁵Öz kəndlərində yaşayan qohumları vaxtaşırı yeddi günlüyə onların yanına gəlməli idi. ²⁶Allah evinin otaqlarının və xəzinələrinin keşiyini çəkmək Levili olan qapıçıların dörd nəfər rəisinin öhdəsində idi. ²⁷Onlar gecə də Allah evinin ətrafında qalırdı, çünki onun keşiyini çəkmək və hər səhər qapıları açmaq onların işi idi.

²⁸ Onların bəzisi xidmət üçün olan qablara baxırdı: bunları sayıb içəri gətirir və sayıb bayıra aparırdılar. ²⁹ Bəziləri isə başqa əşyalar, bütün təqdis olunmuş şeylər və un, şərab, yağ, kündür, ətriyyatlar üzərində nəzarətçi qoyulmuşdu. ³⁰ Kahinlərdən bəzisi ətriyyatlardan qatışıq maddə hazırlayırdı. ³¹ Kökələr bişirilməsi Qorah nəslindən olan Şallumun ilk oğlu olan Levili Mattityanın öhdəsində idi. ³² Onların Qohat nəslindən olan qohumlarından bəzisinə isə hər Şənbə günü çörək hazırlanması tapşırılmışdı.

³³ Levililərin nəsil başçıları olan ilahiçilər başqa xidmətdən azad olub məbədin otaqlarında qalırdılar, çünki onlar gecə-gündüz öz işləri ilə məşğul olmalı idi. ³⁴ Bunlar nəsil şəcərələrinə görə Levililərin nəsil başçıları idi və Yerusəlimdə yaşayırdılar.

Padşah Şaulun əcdadları və nəsiləri

(1Saln. 8:29-38)

³⁵ Giveonun atası Yeiel Giveonda yaşayırdı və arvadının adı Maaka idi. ³⁶ İlk oğlu Avdon idi, o biriləri isə bunlar idi: Sur, Qiş, Baal, Ner, Nadav, ³⁷ Qedor, Axyo, Zəkəriyyə və Miqlot. ³⁸ Miqlotdan Şima törədi. Onlar qohumlarının yanında, Yerusəlimdə qohumları ilə birgə yaşayırdılar. ³⁹ Nerdən Qiş törədi. Qişdən Şaul törədi. Şauldan Yonatan, Malki-Şua, Avinadav və Eşbaal törədi. ⁴⁰ Yonatanın oğlu Merib-Baal idi. Merib-Baaldan Mikeya törədi. ⁴¹ Mikeyanın oğulları: Piton, Melek, Taxrea və Axaz. ⁴² Axazdan Yehoadda^r törədi. Yehoaddadan Alemet, Azmavet və Zimri törədi. Zimridən Mosa törədi. ⁴³ Mosadan Bina törədi. Binanın oğlu Rafa, onun oğlu Elasa, onun oğlu Asel. ⁴⁴ Aselin altı oğlu var idi, onların adları belədir: Azriqam, Bokru, İsmail, Şearya, Avdiya və Xanan. Bunların hamısı Aselin oğulları idi.

Şaulla oğullarının ölümü

(1Şam. 31:1-13)

10 ¹ Filiştililər İsraililərlə döyüşdü. İsraililər Filiştililərin önündən qaçdılar və qırılanlar Gilboa dağında qaldı. ² Filiştililər Şaulla oğullarını təqib edib Şaulun oğulları Yonatanı, Avinadavı və Malki-Şuanı öldürdülər. ³ Döyüş Şaulun ətrafında şiddətlənəndə oxatanlar onu tapdılar və yaraladılar. ⁴ Şaul öz silahdarına dedi: «Qılıncını çək, məni vur, yoxsa bu sünnətsizlər gəlib mənimlə əylənəcəklər». Lakin silahdarı çox qorxduğundan bunu etmək istəmədi. Ona görə də Şaul qılıncını götürüb özünü onun üstünə yıxdı. ⁵ Şaulun öldüyünü görəndə silahdarı da özünü qılıncının üstünə yıxıb Şaulla birgə öldü. ⁶ Beləcə Şaul və üç oğlu öldü, bütün nəslə də onunla birgə öldü. ⁷ Dərədə olan bütün İsraililər öz

^r 9:42 Yehoadda – ibrani mətnində Yara, 1Saln. 8:36 görə Yehoadda yazılır.

ordularının qaçdığını və Şaulla oğullarının öldüyünü görəndə şəhərlərini qoyub qaçdılar. Filiştililər gəlib o yerlərdə yaşadı.

⁸Ertəsi gün Filiştililər öldürülənləri soymaq üçün gələndə Gilboa dağında Şaulla oğullarının meyitini tapdılar. ⁹Onun paltarlarını soyundurdular, başını və silahlarını götürdülər, öz bütələrinin məbədinə və xalqa xoş xəbər vermək üçün Filiştililərin ölkəsinin hər tərəfinə qasid göndərdilər. ¹⁰Şaulun silahlarını öz allahlarının məbədinə qoydular və başını Daqon məbədinə mıxladılar. ¹¹Yaveş-Gilead əhalisi Filiştililərin Şaula etdiklərini eşidəndə ¹²onların bütün igidləri qalxıb Şaulla oğullarının cəsədini götürərək Yaveşə gətirdilər. Onların sümüklərini götürüb Yaveşdə olan palıd ağacının altında basdırdılar və yeddi gün oruc tutdular.

^{13 s t} Beləcə Şaul Rəbbə qarşı xainlik etdiyi üçün öldü. O, Rəbbin sözünə əməl etməyib cindara müraciət etdi, ¹⁴amma Rəbdən məsləhət istəmədi. Ona görə də Rəbb onu öldürdü və padşahlığı Yesseyin oğlu Davuda verdi.

Davudun taxta çıxması

(2Şam. 5:1-10)

11 ¹Bütün İsraililər Xevrona, Davudun yanına toplaşib dedilər: «Bax biz sənin sümüyündən, sənin ətindən. ²Əvvəlki vaxtlarda, Şaul padşahımız olanda da İsraililəri yürüşlərə aparan və gətirən sən idin. Allahın Rəbb sənə demişdi ki, xalqım İsrailə sən çobanlıq edəcəksən, xalqım İsrail üzərində sən hökmdar olacaqsan». ³İsrailin bütün ağsaqqalları Xevrona, padşahın yanına gəldilər. Davud Xevronda, Rəbbin önündə onlarla əhd bağladı və onlar Şamuel vasitəsilə Rəbbin söylədiyi sözə görə Davudu İsrail üzərində padşah olmaq üçün məsh etdilər.

Davudun Yerusəlimi paytaxt şəhərinə çevirməsi

^{4 u} Davud və bütün İsraililər Yerusəlimə gəldilər. O vaxt şəhər Yevus adlanırdı və burada Yevuslular yaşayırdı. ⁵Onlar Davuda dedilər: «Sən buraya girə bilməzsən». Ancaq Davud indi «Davudun şəhəri» adlanan Sion qalasını aldı. ⁶Davud dedi: «Yevusluları hamıdan əvvəl kim məğlub etsə, rəis və ordu başçısı o olacaq». Seruya oğlu Yoav hamıdan əvvəl Yevusa qalxdı və buna görə də o, başçı oldu. ⁷Davud qalada məskən saldı və buna görə onu «Davudun şəhəri» adlandırdılar. ⁸O, qala yamacından qalanın ətrafına qədər bütün yerləri tikdi. Yoav isə şəhərin qalan hissəsini bərpa etdi. ⁹Davud getdikcə yüksəlirdi, çünki Ordular Rəbbi onunla idi.

^s 10:13-14 1Şam. 13:8-14; 15:1-24 ^t 10:13-14 Lev. 19:31; 20:6; 1Şam. 28:7-8

^u 11:4 Yeşua 15:63; Hak. 1:21

Davudun igid döyüşçüləri
(2Şam. 23:8-39)

¹⁰ Davudun igid döyüşçülərinin başçıları bütün İsraililərlə birgə Rəbbin sözünə görə Davudu İsrail üzərində padşah etmək üçün onun padşahlığında şücaət göstərirdilər. ¹¹ Davudun igid döyüşçülərinin siyahısı belədir: «otuz igid»in başçısı olan Xakmoni oğlu Yaşoveam. O, bir hücumda üç yüz nəfəri nizəsi ilə vurub öldürdü. ¹² Ondən sonra «üç igid»dən biri olan Axoahlı Dodo oğlu Eleazar idi. ¹³ Filiştlilər döyüşmək üçün Pas-Dammimdə toplaşanda o da Davudla birgə orada idi. Orada arpa əkilən bir tarla sahəsi var idi. Xalq Filiştlilərin önündən qaçdı. ¹⁴ Lakin Eleazar və döyüşçüləri bu sahənin ortasında durub oranı qorudular və Filiştliləri qırdılar. Rəbb İsraililəri xilas edib böyük zəfər qazandırdı.

¹⁵ Otuz başçı arasından «üç igid» qayaya, Davudun yanına, Adullam mağarasına enib gəldi. Filiştlilərin ordusu Refaim vadisində ordugah qurmuşdu. ¹⁶ Bu zaman Davud qalada idi, Filiştlilərin bir keşikçi dəstəsi isə Bet-Lexemdə idi. ¹⁷ Davud həsrət çəkərək dedi: «Kaş ki biri Bet-Lexem darvazasının yanındakı quyudan mənə içmək üçün su gətirəydi!» ¹⁸ Bu üç nəfər Filiştlilərin ordugahını yararaq darvazanın yanında olan Bet-Lexem quyusundan su çəkdiilər və onu götürüb Davuda gətirdilər. Lakin Davud suyu içmək istəmədi və Rəbbə təqdim olaraq yerə tökdü. ¹⁹ O dedi: «Allahım bunu etməkdən məni uzaq eləsin. Bu adamların qanını içəcəyəmmi? Axı canlarını təhlükəyə salaraq bu suyu gətirdilər». Buna görə də bu suyu içmək istəmədi. Bunları «üç igid» etmişdi.

²⁰ Yoavın qardaşı Avişay bu «üç igid»in başçısı idi. O, nizəsini qaldırıb üç yüz nəfəri qırdı. Buna görə də onun adı «üç igid»in adı qədər şöhrətləndi. ²¹ Əslində «üç igid»dən ikiqat artıq şöhrəti var idi və onlara başçı oldu, lakin «üç igid» kimi deyildi.

²² Yehoyada oğlu Benaya da böyük işlər görmüş igid adam idi. O, Qavseeldən gəlmişdi. Benaya iki Moavlı igidi öldürdü. O, qarlı gündə çuxura enib bir şir öldürdü. ²³ O həm də boyu beş qulac olan bir Misirlini öldürdü. Misirlinin əlində toxucu dəzgahının əriş ağacı boyda nizə var idi. Benaya onun üstünə dəyənəklə getdi, nizəni Misirlinin əlindən çəkib aldı və onu öz nizəsi ilə öldürdü. ²⁴ Bunları Yehoyada oğlu Benaya etdi, buna görə də onun «üç igid» qədər şöhrəti var idi. ²⁵ O, «otuz igid»dən daha şöhrətli idi, lakin «üç igid» kimi deyildi. Davud onu öz mühafizəçilərinə başçı qoydu.

²⁶ Ordunun igid döyüşçüləri bunlardır: Yoavın qardaşı Asahel, Bet-Lexemli Dodo oğlu Elxanan, ²⁷ Harorlu Şammot, Pelonlu Xeles, ²⁸ Teqoalı İqqeş oğlu İra, Anatotlu Aviezer, ²⁹ Xuşalı Sibbekay, Axoahlı İlay, ³⁰ Netofalı Mahray, Netofalı Baana oğlu Xeled, ³¹ Binyamin övladlarından Givealı Rivay oğlu Yetay, Piratonlu Benaya, ³² Qaaş vadisindən olan

Xuray, Aravalı Aviel, ³³Baxarumlu Azmavet, Şaalvonlu Elyaxba, ³⁴Gizonlu Haşemin oğulları, Hararlı Şage oğlu Yonatan, ³⁵Hararlı Sakar oğlu Axiyam, Ur oğlu Elifal, ³⁶Mekeralı Xefer, Pelonlu Axiya, ³⁷Karmelli Xesro, Ezbay oğlu Naaray, ³⁸Natanın qardaşı Yoel, Haqri oğlu Mivxar, ³⁹Ammonlu Seleq, Seruya oğlu Yoavın silahdarı olan Beerotlu Naxray, ⁴⁰Yeterli İra, Yeterli Qarev, ⁴¹Xetli Uriya, Axlay oğlu Zavad, ⁴²Ruvenlilərin başçısı Ruvenli Şiza oğlu Adina və onunla birgə otuz nəfər, ⁴³Maaka oğlu Xanan və Metenli Yehoşafat, ⁴⁴Aşteratlı Uzziya, Aroerli Xotamın oğulları Şama və Yeiel, ⁴⁵Şimri oğlu Yediael və qardaşı Tisli Yoxa, ⁴⁶Maxavlı Eliel və Elnaamın oğulları Yerivay, Yoşavya və Moavlı Yetma, ⁴⁷Eliel, Oved və Mesovalı Yaasiel.

Davuda qoşulan döyüşçülər

12 ¹Davud, Qiş oğlu Şauldan gizlənən vaxt bir neçə nəfər Ziqlaqa, Davudun yanına gəldi. Onlar döyüşdə ona kömək edən igidlər arasında idi. ²Binyamin nəslindən, Şaulun qohumlarından olan bu adamlar ox-kamanla silahlanıb sağ və sol əllə sapanddan daş atmağı və kamanla ox atmağı bacarırdı. Onların adları belədir: ³onların başçısı olan Givealı Şemaanın oğulları, Axiezer və Yoaş, Azmavetin oğulları Yeziel və Pelet, Beraka və Anatotlu Yehu, ⁴«otuz igid»dən biri olan və onlara başçılıq edən Giveonlu İşmaya, Yeremya, Yaxaziel, Yoxanan, Gederalı Yozavad, ⁵Eluzay, Yerimot, Bealya, Şemarya, Xarufu Şefatya, ⁶Qorahın nəslindən olan Elqana, İşşiya, Azarel, Yoezer, Yaşoveam, ⁷Qedorlu Yeroxam oğulları Yoela və Zevadya.

⁸Qadlılardan sipər və nizə işlədə bilən, döyüşməyi bacaran igidlər Davudun tərəfinə keçdilər və çöldəki qalaya gəldilər. Onların üzləri şir üzü kimi idi və dağlardakı ceyranlar kimi qaça bilirdilər. ⁹Bu başçıların adları belədir: Ezer, ikincisi Avdiya, üçüncüsü Eliav, ¹⁰dördüncüsü Mişmanna, beşincisi Yeremya, ¹¹altıncısı Attay, yeddincisi Eliel, ¹²səkkizincisi Yoxanan, doqquzuncusu Elzavad, ¹³onuncusu Yeremya, on birincisi Makbannay. ¹⁴Bunlar Qadlılardan olan qoşun başçıları idi. Ən zəifi yüz adamın, ən güclüsü isə min adamın qabağına çıxı bilərdi. ¹⁵Onlar birinci ayda, İordan çayı bütün sahilləri boyu daşanda onu keçib vadilərdə yaşayanların hamısını şərqə və qərbə tərəf qovdular.

¹⁶Binyaminlilərdən və Yəhudalılardan da Davudun yanına, qalaya adamlar gəldi. ¹⁷Davud onları qarşılamağa çıxdı və onlara dedi: «Əgər mənə kömək üçün sülhlə gəlmisinizsə, gözüm üstə yeriniz var, ancaq zorakılıq etmədiyim halda mənə düşmənlərimə təslim etmək üçün gəlmisinizsə, atalarımızın Allahı bunu görsün və hökm etsin». ¹⁸Ruh «otuz igid»in başçısı Amasayın üzərinə endi və o dedi:

«Ey Davud, biz səninləyik,

Ey Yessey oğlu, biz sənənin tərəfindəyik.

Sülh, sülh olsun sənə və sənə kömək edənə,
Çünkü Allahın sənə kömək edir».

Davud onları götürüb dəstə başçıları təyin etdi.

¹⁹Davud Filiştililərlə birgə müharibə etmək üçün Şaulun üstünə gələndə Menaşşelilərdən də bəzisi Davudun tərəfinə keçdi, ancaq Filiştililərə kömək etmədilər. Çünki Filiştililərin ağaları məsləhətləşib «Davud bizim başımızı verib ağası Şaulla barışacaq» dedilər və onu geri göndərdilər.

²⁰Davud Ziqlaqa gedərkən onun tərəfinə keçən Menaşşelilər bunlardır: Adnah, Yozavad, Yediael, Mikael, Yozavad, Elihu və Silletay. Onların hamısı Menaşşelilər arasında minbaşı idi. ²¹Onlar quldur dəstəsinə qarşı döyüşdə Davuda kömək etdilər, çünki onların hamısı igid adamlar idi. Sonra onlar qoşun başçıları oldu. ²²Beləcə gündən-günə Davuda kömək etmək üçün onun yanına döyüşçülər gəlirdi və onun ordusu Allah ordusu qədər böyük oldu.

Davudu padşah etmək üçün gələn adamlar

²³Rəbbin sözünə görə Şaulun padşahlığını Davuda vermək üçün onun yanına, Xevrona gələn silahlanmış döyüşçülərin sayı belədir: ²⁴Yəhudalılardan altı min səkkiz yüz nəfər sipər və nizə ilə silahlanmış əsgər; ²⁵Şimeonlulardan döyüş üçün yeddi min yüz nəfər igid döyüşçü; ²⁶Levililərdən dörd min altı yüz nəfər; ²⁷Harun evinin rəhbəri Yehoyada və onunla birgə üç min yeddi yüz nəfər; ²⁸gənc və igid bir döyüşçü olan Sadoq və onun nəslindən olan iyirmi iki başçı; ²⁹Şaulun qohumları olan Binyaminlilərin əksəriyyəti o vaxta qədər Şaul sülaləsinə sadıq qaldığı üçün onlardan yalnız üç min nəfər; ³⁰Efrayimlilərdən iyirmi min səkkiz yüz nəfər igid və öz nəsilələrinin adlı-sanlı adamları; ³¹Menaşşe qəbiləsinin yarısının arasından gəlib Davudu padşah etmək üçün təyin olunmuş on səkkiz min nəfər; ³²İssakarlılardan dövrün vəziyyətinə görə İsrailə nə etmək lazım gəldiyini bilən adamlar – iki yüz nəfər başçı və onların əmri altında olan bütün qohumları; ³³Zevulunlulardan döyüşməyi bacaran, bütün silahlarla döyüş nizamını qura bilən və sidq ürəkdən kömək edən əlli min nəfər; ³⁴Naftalililərdən min başçı, onlarla birgə sipər və nizəsi olan otuz yeddi min nəfər; ³⁵Danlılardan döyüş nizamını qura bilən iyirmi səkkiz min altı yüz nəfər; ³⁶Aşerlilərdən döyüşməyi bacaran və döyüş nizamını qura bilən qırx min nəfər; ³⁷İordan çayının o tayında yaşayan Ruvenlilərdən, Qadlılardan və Menaşşe qəbiləsinin yarısından döyüş üçün hər cür silahı olan yüz iyirmi min nəfər.

³⁸Döyüşməyi bacaran bu könüllü döyüşçülərin hamısı Davudu bütün İsrail üzərində padşah etmək üçün Xevrona gəldi. İsraililərin qalan hissəsi də Davudu yekdilliklə padşah etmək niyyətində idi. ³⁹Döyüşçülər orada üç gün Davudla birgə qaldılar və yeyib-ıçdılar, çünki qohumları

onlar üçün hazırlıq görmüşdü. ⁴⁰İssakara, Zevuluna və Naftaliyə qədər yayılmış yaxınları da onlara eşşəklər, dəvələr, qatırlar və öküzlər üstündə ərzaq – yaxşı un, sıxılmış əncir, kişmiş, şərab, yağ, mal-qara və qoyun-keçi gətirmişdi. O zaman İsraildə şadlıq var idi.

Davud Əhd sandığını Qiryat-Yearimdən köçürür
(2Şam. 6:1-11)

13 ¹Davud minbaşılar, yüzbaşılar və bütün başçılarla məsləhətləşdi. ²O bütün İsrail camaatına dedi: «Əgər bu iş sizə xoş gəlsə və Allahımız Rəbbin iradəsi ilə olsa, İsrailin hər tərəfində yaşayan soydaşlarımıza, onlarla birgə otlağı olan şəhərlərdə yaşayan kahinlərə və Levililərə xəbər göndərək ki, bizim yanımıza toplansınlar. ³Sonra Allahımızın sandığını yanımıza qaytarıq, axı Şaulun dövründə biz ona məhəl qoymurduq». ⁴Bütün camaat «belə edək» dedi, çünki bütün xalqın nəzərində bu iş doğru idi.

⁵ Davud Allahın sandığını Qiryat-Yearimdən gətirmək üçün Misirdəki Şixor çayından Xamat keçidinə qədər uzanan torpaqda yaşayan bütün İsraililəri topladı. ⁶ Davud bütün İsraililərlə birgə «keruvlar üzərində taxt quran Rəbb» çağırılan Allahın sandığını Yəhudaya məxsus olan Baalatdan, yəni Qiryat-Yearimdən çıxartmaq üçün oraya getdi. ⁷Allahın sandığını bir təzə arabaya qoyub Avinadavin evindən apardılar. Arabanı Uzza və Axyo sürürdü. ⁸Davud və bütün İsraililər Allahın hüzurunda həvəslə ilahi oxuyur, lirlərlə, çənglərlə, dəflərlə, sinclərlə və kərənaylarla çalib oynayırdılar.

⁹Kidonun xırman yerindən keçəndə öküzlər büdrədi. Buna görə də Uzza əl uzadıb sandığı tutdu. ¹⁰Uzza əlini uzadaraq sandığa toxunduğu üçün Rəbb qəzəblənib onu vurdu. Beləcə Uzza orada Allahın önündə öldü. ¹¹Davud Rəbbin Uzzanı vurmasından çox məyus oldu. O yerə bu günə qədər Peres-Uzza^x deyilir. ¹²Həmin gün Davud Allahdan qorxub dedi: «Allahın sandığını necə yanıma gətirə bilərəm?» ¹³Buna görə də Davud sandığı öz yanına – Davudun şəhərinə gətirmədi, onu yolundan döndərüb Qatlı Oved-Edomun evinə qoydu. ¹⁴ Allahın sandığı üç ay Oved-Edomun evində – onun ailəsinin yanında qaldı. Rəbb Oved-Edomun ailəsinə və ona məxsus hər şeyə bərəkət verdi.

Davudun Yerusəlimdə padşahlıq etməsi
(2Şam. 5:11-16)

14 ¹Sur padşahı Xiram Davudun yanına qasidlər və ona saray tikmək üçün sidr ağacları, bənnalar və dülgərlər göndərdi. ²Onda Davud

^v 13:5 1Şam. 7:1-2 ^w 13:6 Çıx. 25:22 ^x 13:11 Peres-Uzza – ibrani dilində Uzzanın cəzası.
^y 13:14 1Saln. 26:4-5

başə düşdü ki, Rəbb onu İsrail üzərində padşah kimi möhkəmləndirmiş və xalqı İsrailin xatirinə onun padşahlığını yüksəltmişdi.

³ Davud Yerusəlimdə başqa arvadlar aldı, yenə oğullar və qızlar atası oldu. ⁴ Onun Yerusəlimdə doğulan oğullarının adları belədir: Şammua, Şovav, Natan, Süleyman, ⁵ İvxar, Elişua, Elpelet, ⁶ Noqah, Nefeq, Yafia, ⁷ Elişama, Beelyada və Elifelet.

İki döyüşdə Fəliştəlilər üzərində qələbə (2Şam. 5:17-25)

⁸ Fəliştəlilər eşitdilər ki, Davud bütün İsrail üzərində padşah olmaq üçün məşh edilmişdir. Onda hamısı Davudu axtarmağa çıxdı. Davud bunu eşidib onlarla qarşılaşmağa çıxdı. ⁹ Fəliştəlilər gəlib Refaim vadisini talayırdılar. ¹⁰ Davud Allahdan soruşdu: «Fəliştəlilərin qarşısına çıxımmı? Onları mənə təslim edəcəksənmi?» Rəbb ona cavab verdi: «Çıx, onları sənə təslim edəcəyəm».

¹¹ Davud Baal-Perasimə çıxıb Fəliştəliləri qırdı. Davud dedi: «Səllər bəndləri dağıtdığı kimi Allah da mənim əlimlə düşmənlərimi dağıtdı». Buna görə də o yerin adını Baal-Perasim^z qoydular. ¹² Fəliştəlilər qaçanda öz allahlarının bütələrini orada qoydular. Davudun əmri ilə bunlar odda yandırıldı.

¹³ Fəliştəlilər yenə o vadini taladılar. ¹⁴ Davud yenə Allahdan soruşdu və Allah ona dedi: «Onların arxasınca çıxma, onların ətrafına dolanıb balzam ağaclarının qabağında bu düşmənlərin üstünə gəl. ¹⁵ Balzam ağaclarının başından addım səsləri eşidəndə döyüşə çıx, çünki o zaman Allah sənə qarşınca Fəliştəlilərin ordusunu məğlub etmək üçün çıxacaq». ¹⁶ Davud Allahın ona buyurduğu kimi etdi və onlar Giveondan Gezerə qədər Fəliştəlilərin ordusunu qırdılar. ¹⁷ Davudun şöhrəti bütün ölkələrə yayıldı və Rəbb onun qorxusunu bütün millətlərin ürəyinə saldı.

Allahın sandığını Yerusəlimə gətirmək üçün hazırlıq görülür

15 ¹ Davud özü üçün Davudun şəhərində evlər tikdi və Allahın sandığı üçün də yer hazırlayıb çadır qurdu. ^{2^a} Onda Davud dedi: «Levilərdən başqa heç kəs Allahın sandığını daşıya bilməz, çünki Rəbbin sandığını daşımaq və Ona əbədi olaraq xidmət etmək üçün Rəbb onları seçdi». ³ Davud Rəbbin sandığını onun üçün hazırladığı yerə çıxarmaq üçün bütün İsraililəri Yerusəlimə yığdı. ⁴ Davud Harunun nəslindən olan adamları və Leviləri topladı: ⁵ Qohat nəslindən başçı Uriel və onun yüz iyirmi nəfər qohumu; ⁶ Merarinin nəslindən başçı Asaya və onun iki yüz iyirmi nəfər qohumu; ⁷ Gərsən nəslindən başçı Yoel və onun yüz otuz nəfər qohumu; ⁸ Elisafan nəslindən başçı Şemaya və

^z 14:11 Baal-Perasim – ibrani dilində *dağıtma ağası*. ^a 15:2 Qanun. 10:8

onun iki yüz nəfər qohumu; ⁹Xevron nəslindən başçı Eliel və onun səksən nəfər qohumu; ¹⁰Uzziel nəslindən başçı Amminadav və onun yüz on iki nəfər qohumu. ¹¹Davud kahin olan Sadoqu və Evyatarı, Levili olan Urieli, Asayanı, Yoeli, Şemayanı, Elieli və Amminadavı çağırır ¹²onlara dedi: «Siz Levililər arasında nəsil başçılarısınız. Siz və qohumlarınız özünüzi təqdis edin və İsrailin Allahı Rəbbin sandığını onun üçün hazırladığım yerə çıxarın. ¹³Çünki keçən dəfə siz onu daşımadığınıza və lazım olduğu kimi Allahımız Rəbbi axtarmadığımıza görə O bizi cəzalandırdı».

¹⁴İsrailin Allahı Rəbbin sandığını çıxarmaq üçün kahinlərlə Levililər özlərini təqdis etdilər. ¹⁵^b Rəbbin sözünə görə, Musanın əmr etdiyi kimi Levililər Allahın sandığının şüvüllərini çiynlərinə qoyub onu daşdılar.

¹⁶Davud Levililərin başçılarına əmr etdi ki, şadlıq etmək üçün öz qohumları arasından musiqi alətlərində – çənglərdə, liralarda və sinclərdə çalib-oxuyan ilahiçilər təyin etsinlər. ¹⁷Levililər bu adamları təyin etdilər: Yoel oğlu Heman, onun qohumlarından Berekya oğlu Asəf – qohumları Merari nəslindən Quşaya oğlu Etan, ¹⁸onların köməkçisi olan Zəkəriyyə, Ben, Yaaziel, Şemiramot, Yexiel, Unni, Eliav, Benaya, Maaseya, Mattitya, Elifelehu, Miqneya, qapıçılar Oved-Edom və Yeiel. ¹⁹İlahiçilər Heman, Asəf və Etan yüksək səslə tunc sinclər, ²⁰Zəkəriyyə, Aziel, Şemiramot, Yexiel, Unni, Eliav, Maaseya, Benaya Alamot ahəngi üzrə çənglər, ²¹Mattitya, Elifelehu, Miqneya, Oved-Edom, Yeiel və Azazya Şeminit ahəngi üzrə lira çalmalı idi. ²²Levililərin rəhbəri Kenanya musiqiyə rəhbərlik edirdi, çünki onun bu işdə bacarığı var idi; ²³Berekya və Elqana sandığın yanında qapıçı idi; ²⁴kahinlər Şevanya, Yehoşafat, Netanel, Amasay, Zəkəriyyə, Benaya və Eliezer Allahın sandığı önündə kərənay çalırdılar; Oved-Edom və Yexiya sandığın yanında qapıçı idi.

Allahın sandığı Yerusəlimə gətirilir

(2Şam. 6:12-22)

²⁵Davud, İsrail ağsaqqalları və minbaşılar şadlıq etməklə Rəbbin Əhd sandığını Oved-Edomun evindən gətirməyə getdilər. ²⁶Rəbbin Əhd sandığını daşıyan Levililər yeddi buğa və yeddi qoç qurban kəsdilər, çünki Allah onlara kömək edirdi. ²⁷Davud incə kətandan cübbə geyinmişdi, sandığı daşıyan bütün Levililər, ilahiçilər və ilahiçilərin rəhbəri olan Kenanya da belə geyinmişdi. Davudun əynində kətan efod da var idi. ²⁸Bütün İsraililər səs-küylə şeypur, kərənay, sinc çalaraq çənglərin və lirlərin yüksək səsi altında Rəbbin Əhd sandığını çıxartdılar.

²⁹Rəbbin Əhd sandığı Davudun şəhərinə gətiriləndə Şaulun qızı Mikal pəncərədən baxdı, padşah Davudu tullanıb rəqs edən gördü və ürəyində ona kinayə etdi.

^b 15:15 Çıx. 25:14

16 ¹Allahın sandığını gətirib onun üçün Davudun qurduğu çadırın ortasına qoydular. Allahın önündə yandırma və ünsiyyət qurbanları təqdim etdilər. ²Davud yandırma və ünsiyyət qurbanlarını təqdim edib qurtarandan sonra Rəbbin adı ilə xalqa xeyir-dua verdi. ³O bütün İsraililərə – kişilərin və qadınların hər birinə bir kömbə çörək, bir parça ət və bir üzüm lavaşanası payladı.

⁴Davud İsrailin Allahı Rəbbi çağırır Ona şükür və həmd etmək üçün Levililərdən xidmət edən bu adamları Rəbbin sandığının önünə qoydu. ⁵Başçı Asəf, onun köməkçisi Zəkəriyyə, çəng və lira çalan Yeiel, Şemiramot, Yexiel, Mattitya, Eliav, Benaya, Oved-Edom və Yeiel, sincləri yüksək səslə çalan Asəf, ⁶Allahın Əhd sandığı önündə həmişə kərənaqlar çalan kahinlər Benaya və Yaxaziel. ⁷O gün Davud ilk dəfə olaraq Rəbbə şükür etmək işini Asəflə yoldaşlarına tapşırdı.

Allaha həsr olunan məzmur

(Zəb. 105:1-15; 96:1-13; 106:47-48)

- ^{8 c} «Rəbbə şükür edin, ismini çağırın,
Əməllərini xalqlar arasında elan edin!
- ⁹ Onu ilahilərlə tərənnüm edin,
Bütün xariqələrini bəyan edin!
- ¹⁰ Onun müqəddəs adı ilə fəxr edin,
Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevsin!
- ¹¹ Rəbbi, Onun qüvvətini arayın,
Daim hüzzurunu axtarın.
- ¹² Etdiyi xariqələri,
Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın,
- ¹³ Ey Onun qulu İsrail nəsli,
Ey Yaqub övladları, ey Onun seçdikləri!
- ¹⁴ Allahımız Rəbb Odur,
Hökmü bütün yer üzərindədir.
- ^{15 d e} Əbədi olaraq – min nəsle qədər əhdini,
Əmr etdiyi sözü,
- ¹⁶ İbrahimlə kəsdiyi əhdini,
İshaqa and içərək verdiyi vədini unutmaz.
- ^{17 f} Bunu qayda kimi Yaqub üçün təsdiq etdi,
Bu əbədi əhdi İsrail üçün etdi,
- ¹⁸ Dedi: “Övladlarının payına düşən mülk kimi
Kənan torpağını sənə verəcəyəm”.

^c 16:8 Zəb. 105:1; Yeş. 12:4 ^d 16:15-16 Yar. 12:7 ^e 16:15-16 Yar. 26:3

^f 16:17-18 Yar. 28:13

- 19 O zaman sayca onlar az idilər,
Azsayılı olaraq ölkədə qərib idilər.
- 20 Ölkədən-ölkəyə,
Məmləkətdən-məmləkətə köçürdülər.
- 21 ^g Rəbb heç kimi onlara əzab verməyə qoymadı,
Onlara görə padşahları tənbeh etdi.
- 22 Dedi: "Məsh elədiklərimə dəyməyin,
Peyğəmbərlərimə pislik etməyin".
- 23 Ey bütün dünya, Rəbbə ilahi oxuyun,
Xilaskar olduğunu gündən-günə müjdələyin.
- 24 Ehtişamını millətlərə elan edin,
Xariqələrini bütün xalqlara bəyan edin!
- 25 Axı Rəbb əzəmətlidir, bol həmdə layiqdir,
O bütün allahlardan daha zəhmlidir.
- 26 Bütün özgə xalqların allahları bütldir,
Lakin göyləri yaradan Rəbdir.
- 27 Ehtişam və əzəmət hüsurunda olar,
Sevinclə qüdrət Onun yerindədir.
- 28 Ey xalqların tayfaları, Rəbbə verin –
Ehtişamı, qüdrəti Rəbbə verin,
- 29 ^h Adına layiq ehtişamı Rəbbə verin,
Hüsuruna girib təqdimlər verin.
Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin.
- 30 Ey bütün dünya, Onun hüsurunda lərzəyə gəlin!
O, dünyanı sarsılmaz və möhkəm qurub.
- 31 Göylər sevinsin, yer üzü şad olsun!
Millətlərə belə elan edin:
"Rəbb hökmranlıq edir".
- 32 Dənizin və dənizdəki canlıların səsi ucalsın,
Çöllər və çöldə yaşayanlar fərəhlənsin,
- 33 Meşədəki bütün ağaclar mədh söyləsin
Rəbbin hüsurunda!
O, dünyanın hökmünü vermək üçün gəlir.
- 34 ⁱ
Rəbbə şükür edin, ona görə ki yaxşıdır,
Çünki məhəbbəti əbədidir.

^g 16:21-22 Yar. 20:3-7 ^h 16:29-30 Zəb. 29:2; 96:8-9 ⁱ 16:34 2Salm. 5:13; 7:3; Ezra 3:11;
Zəb. 100:5; 106:1; 107:1; 118:1; 136:1; Yer. 33:11

³⁵ Deyin: “Ey qurtarıcımız Allah, bizi qurtar,
Bizi millətlərin arasından topla və azad et.
Müqəddəs isminə şükür edək,
Biz fəxrlə Sənə həmd söyləyək”.

³⁶ Alqış olsun İsrailin Allahı Rəbbə
Əzəldən sonsuza qədər!»

Bütün xalq «Amin!» söylədi və Rəbbə həmd etdi.

Rəbbin Əhd sandığının önündə və Giveonda xidmət edənlər

³⁷ Davud orada – Rəbbin Əhd sandığının önündə bu adamları qoydu: hər günün işinə görə sandığın önündə daim xidmət edən Asəf və onun yoldaşları, ³⁸ Oved-Edom və onun altmış səkkiz nəfər yoldaşı, qapıçılar Yedutun oğlu Oved-Edom və Xosa. ³⁹ O, Giveonda olan səcdəgahda, Rəbbin məskəni önündə, kahin Sadoqu və onun kahin yoldaşlarını qoydu ki, ⁴⁰ Rəbbin İsrailə əmr etdiyi Qanunda yazılanların hamısına görə daim səhər və axşam Rəbbə yandırma qurbanları üçün düzəldilən qurbangahda Ona yandırma qurbanları versinlər. ⁴¹ Onlarla birgə Hemanı, Yedutunu və adları çəkilən başqa seçilmiş adamları təyin etdi ki, Rəbbə şükür etsinlər, çünki Onun məhəbbəti əbədidir. ⁴² Heman, Yedutun və həmin adamların əlində Allaha yüksək səslə musiqi çalmaq üçün kərənaylar, sinclər və başqa alətlər var idi. Yedutunun oğulları isə qapıçı oldular. ^{43j} Bütün xalq – hər kəs evinə getdi, Davud da öz evinə xeyir-dua vermək üçün geri qayıtdı.

Allahın Davuda vədi

(2Şam. 7:1-17)

17 ¹ Davud sarayında yaşayan vaxt peyğəmbər Natana dedi: «Mən sidr ağacından tikilən bir sarayda yaşayıram, Rəbbin Əhd sandığı isə çadır altındadır». ² Natan Davuda dedi: «Ürəyindəki niyyəti həyata keçir, çünki Allah sənirlədir».

³ Lakin gecə Natana Allahın bu sözü nazil oldu: ⁴ «Get qulum Davuda söylə ki, Rəbb belə deyir: “Yaşamaq üçün Mənə evi sən tikməyəcəksən, ⁵ çünki İsraili çıxartdığım gündən bu günə qədər heç bir evdə yaşamadım, yalnız çadırdan çadıra, məskəndən məskənə gəzdim. ⁶ Bütün İsraililərlə birgə gəzdiyim yerlərdə xalqımın qayğısına qalması buyurduğum İsrail hakimlərindən birinə «Niyə Mənə sidr ağacından bir ev tikmədiniz?» deyə bir söz söyləmişəmmi?” ⁷ İndi qulum Davuda söylə ki, Ordular Rəbbi belə deyir: “Mən səni otlaqlarda qoyun otararkən götürüb xalqım İsrailə hökmdar etdim. ⁸ Getdiyin hər yerdə sənirlə oldum, qarşımdan bütün

düşmənlərini qırıb atdım. İndi isə adını dünyadakı böyüklərin adı kimi məşhur edəcəyəm. ⁹Xalqım İsrail üçün bir yer təyin edəcəyəm, o kök atıb bu yerdə yaşayacaq və bir daha sarsılmayacaq. Şər adamlar əvvəllər – xalqım İsraililərə hakimlər təyin etdiyim günlərdən bəri etdikləri kimi yenə də onu qırıb-çatmayacaq. ¹⁰Bütün düşmənlərini əzəcəyəm. Sənə bildirirəm ki, Rəbb sənə bir ev tikəcək. ¹¹^k Ömrün başa çatıb ataların kimi dünyadan getdiyin zaman yerinə sənin övladını – oğullarından birini çıxaracağam və onun padşahlığını möhkəmləndirəcəyəm. ¹²O Mənim üçün ev tikəcək və Mən onun taxtını əbədi möhkəm edəcəyəm. ¹³^l Mən ona Ata, o isə Mənə oğul olacaq. Lütfümü səndən əvvəl olan adamdan geri aldığım kimi ondan geri almayacağam. ¹⁴Onu Öz evimin və padşahlığımanın üzərinə əbədi olaraq qoyacağam, onun taxtı əbədi möhkəm qalacaq”. ¹⁵Natan Davuda bütün bu sözləri və bütün bu vəhyi nəql etdi.

Davudun duası

(2Şam. 7:18-29)

¹⁶Padşah Davud içəri keçib Rəbbin önündə diz çökərək dedi: «Ya Rəbb Allah, mən kiməm və nəslim kimdir ki, Sən məni bu yerə çıxartdın? ¹⁷Ey Allah, Sənin gözündə bu da kiçik göründü, hələ bu qulunun nəslinin gələcəyi haqqında xəbər verdin. Mənə yüksək bir adam kimi baxırsan, ya Rəbb Allah! ¹⁸Bu quluna izzət verdiyin üçün Davud Sənə daha nə deyə bilər? Sən ki bu qulunu tanıyırsan. ¹⁹Ya Rəbb, qulundan ötrü və Öz istəyinə görə bu böyük işlərin hamısını etdin ki, bütün əzəmətini göstərsən. ²⁰Ya Rəbb, qulaqlarımızla eşitdiklərimizin hamısına görə Sənin kimisi heç yoxdur və Səndən başqa Allah yoxdur. ²¹Yer üzərində xalqın İsrail kimi bir millət varmı? Ey Allah, Sən onu Özünə xalq etmək üçün satın almağa getdin. Sən Misirdən satın aldığın xalqının önündən millətləri qovaraq böyük və xariqəli işlərlə Özünə şöhrət qazandın. ²²Əbədi olaraq xalqın İsraili Özün üçün xalq olaraq müəyyən etdin və Sən, ya Rəbb, onların Allahı oldun.

²³İndi isə, ya Rəbb, bu qulun və onun nəslə haqqında söylədiyin söz əbədi olaraq yerinə yetsin və dediyinə əməl et. ²⁴Qoy adın əbədi olaraq qalsın və izzətlənsin, “İsrailin Allahı Ordular Rəbbi İsraili saxlayan Allahdır” desinlər. Qulun Davudun nəslə də Sənin önündə möhkəm qalsın. ²⁵Çünki, Sən ey Allahım, “sənə ev tikəcəyəm” deyərək bunu quluna çatdırdın və buna görə qulun önündə dua etməyə cəsarət tapdı. ²⁶Ya Rəbb, Sən Allahsan və indi də quluna bu yaxşı şeyi vəd etdin. ²⁷Əbədi olaraq Sənin önündə olsun deyə bu qulun nəslinə xeyir-dua vermək Sənə xoş göründü. Sən, ya Rəbb, ona xeyir-dua verdiyin üçün o əbədi olaraq xeyir-dua almışdır».

^k 17:11-12 Zəb. 132:11; Həv. 2:30 ^l 17:13 2Şam. 7:14; 2Kor. 6:18; İbr. 1:5; Vəhy 21:7

Davudun qələbələri*(2Şam. 8:1-18)*

18 ¹Bundan sonra Davud Fəliştililəri məğlub edib özünə tabe etdi və Qatı, onun qəsəbələrini Fəliştililərdən aldı. ²O, Moavlıları da məğlub etdi və Moavlılar Davuda tabe olub xərac verdilər.

³Sova padşahı Hadadezer Fərat çayının ətrafındakı yerlərdə hakimiyyətini bərpa etməyə gedəndə Davud Xamatda onu məğlub etdi. ⁴O, Hadadezerin min döyüş arabasını aldı, yeddi min süvarisini, iyirmi min piyada əsgərini əsir etdi və atlardan yüzə qədərini döyüş arabası üçün saxlayaraq qalan atların ayaq vətərini kəsdi. ⁵Dəməşqdə yaşayan Aramlılar Sova padşahı Hadadezerə kömək etməyə gələndə Davud onlardan iyirmi iki min nəfəri qırdı. ⁶Davud Dəməşq Aramına hərbi dəstələr yerləşdirdi və Aramlılar ona tabe olub xərac verdilər. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı. ⁷O, Hadadezerin zabıtlərinin gəzdirdiyi qızıl qalxanları götürüb Yerusəlimə gətirdi. ⁸^m Davud Hadadezerin şəhərləri olan Tivxatdan və Kundan çoxlu tunc aldı. Sonralar Süleyman ondan tunc hovuzu, sütunları və tunc qabları düzəltdi.

⁹Xamat padşahı Tou eşitdi ki, Davud Sova padşahı Hadadezerin bütün ordusunu məğlub edib. ¹⁰O, Davudu salamlamaq və Hadadezeri döyüşdə məğlub etdiyinə görə təbrik etmək üçün oğlu Hadoramı onun yanına göndərdi, çünki Hadadezer Tou ilə həmişə müharibə etmişdi. Hadoram hər cür qızıl-gümüş və tunc əşyalar gətirdi. ¹¹Padşah Davud bütün millətlərdən – Edomlulardan, Moavlılardan, Ammonlulardan, Fəliştililərdən və Amaleqlilərdən alıb gətirdiyi qızıl-gümüşlə birgə bunları da Rəbbə həsr etdi.

¹²ⁿ Seruya oğlu Avişay Duz vadisində Edomlulardan on səkkiz min nəfəri qırdı. ¹³O, Edoma hərbi dəstələr yerləşdirdi və bütün Edomlular Davuda tabe oldular. Rəbb Davuda getdiyi hər yerdə zəfər qazandırdı.

Davudun əyanları

¹⁴Davud bütün İsrailin padşahı oldu. O bütün xalqına ədalət və salehliklə hökmranlıq edirdi.

¹⁵Seruya oğlu Yoav ordu başçısı idi; Axilud oğlu Yehoşafat salnaməçi idi; ¹⁶Axituv oğlu Sadoq və Evyatar oğlu Avimelek kahin idi; Şavşa mirzə idi; ¹⁷Yehoyada oğlu Benaya Keretlilər və Peletlilərin başçısı idi; Davudun oğulları padşahın baş məmurları idi.

Ammonlular və Aramlılar üzərində qələbə*(2Şam. 10:1-19)*

19 ¹Bir müddət sonra Ammonluların padşahı Naxaş öldü və yerinə oğlu padşah oldu. ²Davud dedi: «Naxaşın oğlu Xanuna yaxşılıq

^m 18:8 1Pad. 7:40-47; 2Saln. 4:11-18 ⁿ 18:12 Zəb. 60 başlıq

edəcəyəm, çünki atası mənə yaxşılıq etdi». Davud qasidlər göndərdi ki, atasına görə Xanuna başsağlığı versin. Lakin Davudun adamları Ammon ölkəsinə, onun yanına gələndə ³ Ammonluların başçıları Xanuna dedilər: «Sən elə bilirsən ki, Davud bu başsağlığı verən adamları sənin atana hörməti olduğu üçün göndərib? Bəlkə onun adamları bu torpaqdan keçməklə onu yoxlayıb öyrənmək, sonra da ələ keçirmək üçün sənin yanına gəliblər». ⁴ Xanun Davudun adamlarını tutub saqqallarını qırxdıraraq paltarlarını oturacaq yerinə qədər aşağıdan kəsirdi və onları geri göndərdi. ⁵ Bu adamlar barədə Davuda xəbər çatdı. Davud onları qarşılamaq üçün qasidlər göndərdi, çünki bu adamlar çox utanırdı. Padşah dedi: «Saqqalınız çıxana qədər Yerixoda qalın, sonra qayıdarsınız».

⁶ Xanun və Ammonlular Davudun yanında nifrət qazandıqlarını görəndə Aram-Naharayimdən, Aram-Maakadan, Sovadan özlərinə muzdlə döyüş arabaları və atlılar tutmaq üçün min talant gümüş göndərdilər. ⁷ Özləri üçün otuz iki min araba, Maaka padşahını və onun qoşunlarını muzdlə tutdular, onlar da gəlib Medvanın önündə ordugah qurdular. Ammonlular öz şəhərlərindən yığılıb döyüşə gəldilər. ⁸ Davud bunu eşidib Yoavla bütün igidlər ordusunu onların üstünə göndərdi. ⁹ Ammonlular çıxıb şəhərin girişində, gələn padşahlar isə ayrıca çöldə döyüş üçün düzüldü.

¹⁰ Yoav öndən və arxadan düşmənlərin ona qarşı düzüldüklərini görəndə bütün İsrailin seçmə döyüşçülərindən bəzisini ayırıb Aramlılara qarşı düzdü. ¹¹ Xalqın qalan hissəsinə isə qardaşı Avişayı başçı qoydu və onlar Ammonluların qarşısında düzüldü. ¹² Yoav dedi: «Əgər Aramlılar məndən güclü çıxarsa, sən mənə kömək edərsən, əgər Ammonlular səndən güclü çıxarsa, mən sənə kömək edərəm. ¹³ Möhkəm ol. Gəl xalqımız naminə və Allahımızın şəhərləri naminə igidlik göstərək. Qoy Rəbb gözündə xoş olanı etsin». ¹⁴ Yoav və yanındakı qoşun vuruşmaq üçün Aramlıların qarşısına yaxınlaşdı. Aramlılar Yoavın önündən qaçdı. ¹⁵ Ammonlular da Aramlıların qaçdığını görəndə Yoavın qardaşı Avişayın qabağından qaçıb şəhərə girdilər. Sonra Yoav Yerusəlimə gəldi.

¹⁶ Aramlılar İsraililərin önündə məğlub olduqlarını görəndə qasidlər göndərib Fərat çayının o tayındakı Aramlıları döyüşə çıxartdılar. Onların başçısı Hadadezerin ordu başçısı Şofak idi. ¹⁷ Bunu Davuda xəbər verdilər. O bütün İsraililəri toplayıb İordan çayını keçdi və Aramlıların qarşısına gəlib qoşununu onlara qarşı düzdü. Davud öz qoşununu Aramlıların önünə çıxartdı və Aramlılar onunla vuruşdu. ¹⁸ Aramlılar İsraililərin qabağından qaçdı. Davud Aramlılardan yeddi min araba döyüşçüsünü və qırx min piyadanı qırdı, ordu başçısı Şofakı da öldürdü. ¹⁹ Hadadezerin adamları İsraililərin önündə məğlub olduqlarını görəndə Davudla sülh bağladılar və ona tabe oldular. Aramlılar bir daha Ammonlulara kömək etmək istəmədi.

Ammonluların darmadağın edilməsi*(2Şam. 11:1; 12:26-31)*

20 ^{1j} Bahar gələndə padşahlar müharibəyə çıxan vaxt Yoav ordusunu səfərə çıxardı. O, Ammonluların ölkəsini viran etdi və gəlib Rabbanı mühasirəyə aldı. Davud isə Yerusəlimdə qaldı. Yoav Rabbanı vurub dağıtdı. ²Davud onların padşahının başından tacını götürdü. Tac qızıldan olub çəkisi bir talant idi. Onun üzərində qiymətli daş var idi. Bu tac Davudun başına qoyuldu. Davud bu şəhərdən çoxlu qənimət apardı. ³O, şəhərdə olan xalqı köçürdü və əllərinə mişar, dəmir, külüng və balta verib ağır işlərə qoydu. Davud Ammonluların bütün şəhərlərində belə edəndən sonra xalqın hamısı ilə birgə Yerusəlimə qayıtdı.

İsraillilərin Filiştili nəhənglərə qarşı döyüşü*(2Şam. 21:15-22)*

⁴Bundan sonra Gezerdə Filiştililərlə döyüş oldu. O zaman Xuşalı Sibbekay Rafa övladlarından^p Sippayı öldürdü. Beləcə Filiştililər tabe oldu. ^{5q}Filiştililərlə daha bir döyüşdə Yair oğlu Elxanan Qatlı Qolyatın qardaşı Laxmini öldürdü. Onun əlindəki nizənin sapı toxucu dəzgahının əriş ağacı boyda idi. ⁶Qatda bir də döyüş oldu. Orada Rafa övladlarından digər ucaboy bir adam var idi. Bu adamın əlləri və ayaqları altı barmaqlı idi və cəmi iyirmi dörd barmağı var idi. ⁷O, İsrailə meydan oxudu. Onu Davudun qardaşı Şimanın oğlu Yonatan öldürdü. ⁸Bunlar Rafa övladlarından olub Qatda doğulmuşdu. Onlar Davudun və onun adamlarının əli ilə qırıldı.

Davudun xalqı siyahıya alması*(2Şam. 24:1-25)*

21 ¹Şeytan İsraillilərə qarşı qalxdı və Davudu İsrailliləri siyahıya almağa təhrik etdi. ²Davud Yoava və xalqın başçılmasına dedi: «Gedin, Beer-Şevadan Dana qədər İsrailliləri siyahıya alın və siyahını mənə gətirin ki, onların sayını bilim». ³Yoav dedi: «Rəbb xalqını olduğundan yüz qat artıq etsin. Ancaq, ağam padşah, onların hamısı ağamın qulları deyilmi? Nə üçün ağam bunu istəyir? Nə üçün bu, İsrailə cəza gətirsin?» ⁴Lakin padşahın sözü Yoava üstün gəldi. Yoav çıxıb bütün İsraili dolaşdı və sonra Yerusəlimə gəldi. ⁵O, xalqın siyahısını Davuda verdi. Bütün İsraildə qılinc çəkən bir milyon yüz min nəfər, Yəhudada isə qılinc çəkən dörd yüz yetmiş min nəfər adam var idi. ⁶Ancaq Yoav onların arasında Levililəri və Binyaminliləri siyahıya almadı, çünki padşahın sözündən acığı gəlmişdi.

j 20:1 2Şam. 11:1 p 20:4 Rafa övladları – nəhəng adamlar. q 20:5 1Şam. 17:4-7

⁷Bu iş Allahın gözündə pis oldu və O, İsrailə cəza verdi. ⁸Davud Allaha dedi: «Bu işi görməklə böyük günah etdim. İndi isə, yalvarıram, bu qulunun təqsirindən keç, çünki çox ağılsızlıq etmişəm». ⁹Rəbb Davudun görücüsü Qada dedi: ¹⁰«Get, Davuda söylə ki, Rəbb belə deyir: “Sənə üç şey təklif edirəm, özün üçün bunların birini seç ki, sənə edim”». ¹¹Qad Davudun yanına gəlib ona dedi: «Rəbb belə deyir: “Özün üçün seç: ¹²ya üç il aclıq olacaq ya üç ay düşmənlərin səni təqib edəcək və onların qılıncı səni vuracaq ya da üç gün Rəbbin qılıncı olan vəba ölkənin üzərinə gələcək və Rəbbin mələyi İsraililəri hər yerdə qıracaq”. İndi qərar ver görək mənə göndərənə nə cavab verim?» ¹³Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşüncə qoy Rəbbin əlinə düşüm, çünki Onun rəhmi çox böyükdür».

¹⁴Beləcə Rəbb İsrail üzərinə vəba göndərdi və İsraililərdən yetmiş min nəfər həlak oldu. ¹⁵Allah Yerusəlimin əhalisini həlak etmək üçün bir mələk göndərdi. Mələk onları həlak edərkən Rəbb bunu görüb bu bəlaya görə təəssüfləndi və həlak edən mələyə dedi: «Bəsdir, əl saxla!» Rəbbin mələyi Yevuslu Ornanın xırmanının yanında dayandı. ¹⁶Davud başını qaldırıb Rəbbin mələyini gördü. Mələk əlindəki sıyrılmış qılıncı Yerusəlimin üzərinə uzadaraq yerlə göyün arasında dayanmışdı. Çula bürünən Davud və ağsaqqallar üzüstə yerə qapandı. ¹⁷Davud Allaha dedi: «Xalq siyahıya almağı əmr edən mən deyildimmi? Mən günah etdim və həqiqətən, pis iş gördüm, bəs bu yazıq xalq nə edib? Ya Rəbb Allahım, qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın, amma Öz xalqına vəba göndərmə».

Davud Ornanın xırman yerində qurbangah düzəldir

¹⁸Rəbbin mələyi Davuda söyləmək üçün Qada dedi: «Qoy Davud çıxıb Yevuslu Ornanın xırmanında Rəbbə bir qurbangah düzəltsin». ¹⁹Rəbbin adı ilə Qadın söylədiyi sözə görə Davud çıxdı. ²⁰Ornan geri dönüb mələyi gördü. Onunla birgə olan dörd oğlu gizləndi, Ornan isə yenə də buğda döyürdü. ²¹Davud Ornanın yanına gələndə Ornan baxıb Davudu gördü, xırmandan çıxdı və ona yerə qədər təzim etdi. ²²Davud Ornana dedi: «Bu xırmanını mənə ver ki, burada Rəbb üçün qurbangah tikim, onu mənə tam dəyərinə sat. Beləcə xalqın üzərinə gələn vəba dayansın». ²³Ornan Davuda dedi: «Götür, havayı sənə olsun, ağam padşah gözündə xoş olanı etsin. Mən yandırma qurbanı olaraq öküzləri, odun yerinə vəlləri və taxıl təqdimi kimi buğdanı verirəm, bunların hamısını verirəm». ²⁴Padşah Davud Ornana dedi: «Yox, mütləq tam dəyərinə satın alacağam, çünki sənə malını Rəbb üçün götürməyərəm, havayı malı yandırma qurbanı verməyərəm». ²⁵Buna görə də Davud bu yer üçün Ornana çəkisi altı yüz şəkəl qızıl verdi. ²⁶Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. O, Rəbbi çağırdı, Rəbb də

yandırma qurbanlarının gətirildiyi qurbangaha göydən od göndərilib ona cavab verdi. ²⁷Rəbb mələyə əmr etdi, o da qılıncını qınına qoydu.

²⁸Davud Yevuslu Ornanın xırmanında Rəbbin ona cavab verdiyini gördükdə orada qurban kəsdi. ²⁹Musanın səhrada düzəltdiyi Rəbbin məskəni və yandırma qurbanları üçün düzəldilən qurbangah o vaxt Giveondakı səcdəgahda idi. ³⁰Ancaq Davud Allahdan soruşmaq üçün Onun hüzuruna gedə bilmədi, çünki Rəbbin mələyinin qılıncından qorxurdu.

22 ¹Buna görə də Davud dedi: «Rəbb Allahın evi burada olsun, burada İsrail üçün yandırma qurbanları gətirilən qurbangah da olsun».

Davud məbədin tikilməsinə hazırlıq görür

²Davud İsrail torpağında olan qəriblərin yığılmasını əmr etdi və Allah evinin tikilişinə yonma daşlar düzəltmək üçün onların arasından daşyonanlar təyin etdi. ³Davud qapı taylarının mıxları və rəzələri üçün çoxlu dəmir hazırladı. Həmçinin çoxluğuna görə çəkiyə gəlməz tunc hazırladı ⁴və saysız-hesabsız sidr ağacları da yığdı. Çünki Sidonlular və Surlular Davuda çoxlu sidr ağacları gətirmişdi. ⁵Davud öz-özünə dedi: «Oğlum Süleyman cavandır, təcrübəsi yoxdur, Rəbbə tikiləcək məbəd isə əzəmətli olmalı, şöhrəti və izzəti bütün ölkələrə yayılmalıdır. Buna görə onun üçün hazırlıq görməliyəm». Beləliklə, Davud ölümündən əvvəl çoxlu hazırlıq işləri gördü.

Davud Süleymana məbəd tikməyi vəsiyyət edir

⁶Davud oğlu Süleymanı çağırırdı və İsrailin Allahı Rəbb üçün məbəd tikməyi ona vəsiyyət etdi. ⁷^r Davud Süleymana dedi: «Ey oğlum, mənim ürəyimdə Allahım Rəbbin adına məbəd tikmək istəyi vardı. ⁸Ancaq mənə Rəbbin bu sözü nazil oldu: “Sən çoxlu qan tökdün və böyük müharibələr etdin. Sən Mənim adıma məbəd tikməyəcəksən, çünki önümdə yerə çoxlu qan tökmüsən. ⁹Sənin bir oğlun olacaq. O, dinc yaşayacaq, onu ətrafındakı bütün düşmənlərindən qoruyacağam. Onun adı Süleyman olacaq. Onun dövründə İsrailə sülh və əmin-amanlıq verəcəyəm. ¹⁰O Mənim adıma məbəd tikəcək. O Mənə oğul olacaq, Mən də ona ata olacağam. Onun padşahlıq taxtını İsrail üzərində əbədi olaraq möhkəmlədəcəyəm”. ¹¹İndi, oğlum, qoy Rəbb sənə yar olsun, sənin barəndə söylədiyi kimi Allahın Rəbbin məbədini uğurla tikəsən. ¹²Ancaq Rəbb səni İsrailə hökm etmək üçün qoyanda sənə müdriklik və həssaslıq versin ki, Allahın Rəbbin verdiyi Qanuna əməl edəsən. ¹³^s Əgər İsrail barədə Rəbbin Musaya əmr etdiyi qaydalara və hökmlərə əməl etsən, uğur qazanacaqsan. Möhkəm və cəsarətli ol, qorxma və ruhdan düşmə. ¹⁴Bax böyük cəhdlə Rəbbin məbədi üçün yüz min talant qızıl, bir milyon talant gümüş, çox olduğu üçün çəkiyə

^r 22:7-10 2Şam. 7:1-16; 1Saln. 17:1-14 ^s 22:13 Yeşua 1:6-9

gəlməz tunc və dəmir yığdım, həmçinin ağaclar və daşlar hazırladım. Sən də bunların üstünə əlavə et. ¹⁵Sənin yanında çoxlu işçilər – daşyonanlar, bənnalar, dülgərlər, ¹⁶hər cür qızıl, gümüş, tunc və dəmir işini bacaran ustalar var. Onların sayı-hesabı yoxdur. Buyur, işə başla, Rəbb sənə yar olsun».

¹⁷Davud İsrailin bütün başçılarına oğlu Süleymana kömək etməyi vəsiyyəti edib dedi: ¹⁸«Allahınız Rəbb sizinlə deyilmi? O, ölkədə yaşayanları mənim ixtiyarım verməklə sizə hər tərəfdən dinclik vermədimi? Ölkə Rəbbə və Onun xalqına tabe edilib. ¹⁹İndi ürəyinizi və canınızı Allahınız Rəbbi axtarmağa yönəldin. Rəbb Allahın Müqəddəs məkanını tikməyə başlayın ki, Rəbbin Əhd sandığını və Allahın müqəddəs əşyalarını Rəbbin adına tikilmiş məbədə gətirəsiniz».

23 ^{1†} Davud qocalıb yaşa dolanda oğlu Süleymanı İsrail üzərində padşah etdi.

Levililər və onların vəzifələri

²Davud İsrailin bütün başçılarını, kahinləri və Leviləri topladı. ³Otuz yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. Onlardan kişilərin sayı otuz səkkiz min nəfər idi. ⁴Bunlardan iyirmi dörd min nəfəri Rəbbin məbəbində xidmət üçün qoyuldu. Altı min məmur və hakim, ⁵dörd mini isə qapıçı oldu. Dörd min nəfər Davudun bu məqsədlə düzəltdiyi musiqi alətləri ilə Rəbbi həmd etmək üçün qoyuldu. ⁶Levinin Gərşon, Qohat və Merari nəsilələrinə görə Davud onları bölmələrə ayırdı.

⁷Gərşonun nəslindən: Ladan və Şimey. ⁸Ladanın oğulları: ilk oğlu Yexiel, Zetam və Yoel – üç nəfər. ⁹Şimeyin oğulları: Şelomit, Xaziel və Haran – üç nəfər. Bunlar Ladanın nəsil başçıları idi. ¹⁰Şimeyin oğulları: Yaxat, Ziza, Yeuş və Beria. Bu dördü Şimeyin oğulları idi. ¹¹Yaxat ilk oğlu, Ziza isə ikincisi idi. Ancaq Yeuşun və Berianın oğulları çox deyildi. Onlar birlikdə bir nəsil kimi siyahıya alındı.

¹²Qohatın oğulları: Amram, İshar, Xevron və Uzziel – dörd nəfər. ^{13^u} Amramın oğulları: Harun və Musa. Harun ən müqəddəs şeyləri təqdis etmək üçün təyin olundu. Onun nəsləi əbədi olaraq Rəbbin önündə buxur yandırmaq, Rəbbə xidmət etmək və həmişə Onun adı ilə xeyir-dua etmək üçün təyin olundu. ¹⁴Allah adamı Musaya gəlincə, onun nəsləi Levi qəbiləsi arasında siyahıya alındı. ¹⁵Musanın oğulları: Gərşom və Eliezer. ¹⁶Gərşomun ilk oğlu Şevuel. ¹⁷Eliezerin ilk oğlu Rexavya. Eliezerin başqa oğlu yox idi, amma Rexavyanın oğulları olduqca çox idi. ¹⁸İsharın ilk oğlu Şelomit. ¹⁹Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel və dördüncüsü Yeqameam. ²⁰Uzzielin oğulları: ilk oğlu Mikeya və ikincisi İşşiya.

²¹Merarinin oğulları: Maxli və Muşi. Maxlinin oğulları: Eleazar və Qiş. ²²Eleazar öləndə onun oğlu yox idi, ancaq qızları var idi və əmiləri Qişin

† 23:1 1Pad. 1:1-40 u 23:13 Çıx. 28:1

oğulları onları arvad aldılar. ²³Muşinin oğulları: Maxli, Eder və Yeremot – üç nəfər. ²⁴Bunlar adları ilə siyahıya düşən Levililərin ailə başçılarıdır. Rəbbin məbədinin xidmət işini görən Levililər iyirmi yaşında və bundan yuxarı yaşda idi.

²⁵Davud demişdi: «İsrailin Allahı Rəbb xalqına dinclik vermişdir və əbədi olaraq Yerusəlimdə məskən salacaq. ²⁶v Levililər müqəddəs məskəni və onun bütün xidmət əşyalarını daha daşımayacaq». ²⁷Buna görə də Davudun son sözlərinə görə iyirmi yaşında və bundan yuxarı yaşda olan Levililər siyahıya alındı. ²⁸w Onların vəzifəsi Rəbbin məbəbində Harunun nəslindən olan kahinlərin yanında dayanıb bu xidmət işlərini görmək idi: həyətlərə və otaqlara baxmaq, bütün müqəddəs əşyaları təmizləmək, Allahın evində xidmət etmək, ²⁹təqdim çörəklərinə, təqdim üçün verilən una, mayasız qoğallara, onların yoğrulmasına və bişməsinə, hər cür ölçü qablarına baxmaq, ³⁰hər səhər durub Rəbbə şükür və həmd etmək, hər axşam da elə etmək, ³¹Şənbə günlərində, Təzə Ay mərasimlərində, bayramlarda əmr edilən qaydalara görə düzgün sayda daim Rəbbin önündə yandırma qurbanları təqdim etmək. ³²Beləcə Levililər Hüzur çadırının, Müqəddəs yerin xidmətlərinə, Rəbbin evinin xidmətlərində qohumları Harun nəslinə xidmət etməyə cavabdeh idilər.

Kahinlər və onların xidmət qaydaları

24 ¹Harun nəslinin bölükləri bunlardır. Harunun oğulları: Nadav, Avihu, Eleazar və İtamar. ²x Ancaq Nadav və Avihu atalarından əvvəl öldü və oğulları da yox idi. Buna görə də Eleazar və İtamar kahin oldu. ³Davud, Eleazar nəslindən Sadoq və İtamar nəslindən Aximelek onları xidmət işlərinə görə növbələrə ayırdı. ⁴Eleazar nəslində İtamar nəslindən daha çox nəsil başçısı tapıldı. Onlar belə ayrıldı: Eleazar nəslindən nəsil başçısı on altı nəfər, İtamar nəslindən nəsil başçısı səkkiz nəfər. ⁵Beləcə onlar püşklə eyni qayda ilə ayrıldı, çünki həm Eleazar nəslindən, həm də İtamar nəslindən Müqəddəs yerdə və Allahın önündə durmaq üçün başçılar var idi. ⁶Padşahın, rəislərin, kahin Sadoqun, Evyatar oğlu Aximelekin, kahinlərin və Levililərin nəsil başçılarının önündə Levili mirzə Netanel oğlu Şemaya onları qeydə aldı. Bir nəsil Eleazar üçün, o biri İtamar üçün alındı.

⁷Birinci püşk Yehoyarivə, ikincisi Yedayaya, ⁸üçüncüsü Xarimə, dördüncüsü Seorimə, ⁹beşinci Malkiyaya, altıncısı Miyaminə, ¹⁰y yeddincisi Haqqosa, səkkizincisi Aviyaya, ¹¹doqquzuncusu Yeşuaya, onuncusu Şekanyaya, ¹²on birincisi Elyəşivə, on ikincisi Yaqimə, ¹³on üçüncüsü Xuppaya, on dördüncüsü Yeşevaya, ¹⁴on beşinci Bilqaya, on altıncısı İmmərə, ¹⁵on yeddincisi Xezirə, on səkkizincisi Həppissə, ¹⁶on

doqquzuncusu Petahyaya, iyirmincisi Yezekela, ¹⁷iyirmi birincisi Yakinə, iyirmi ikincisi Qamula, ¹⁸iyirmi üçüncüsü Delayaya, iyirmi dördüncüsü Maazyaya çıxdı. ¹⁹İsrailin Allahı Rəbbin əmr etdiyi kimi babaları Harunun vasitəsilə onlara verilən qaydalarına görə, Rəbbin məbədinə girmək üçün xidmət işinə görə növbələri belə idi.

Qalan Levililərin siyahısı

²⁰Levililərin qalan bölmələri bunlardır: Amramın nəslindən Şuvel, Şuvelin nəslindən Yexdeya. ²¹Rexavyanın nəslindən ilk oğlu İşşiya. ²²İşharın nəslindən Şelomot, Şelomotun nəslindən Yaxat. ²³Xevronun oğulları: ilk oğlu Yeriya, ikincisi Amarya, üçüncüsü Yaxaziel, dördüncüsü Yeameam. ²⁴Uzzielin nəslindən Mikeya, Mikeyanın nəslindən Şamir. ²⁵Mikeyanın qardaşı İşşiya, İşşiyanın nəslindən Zəkəriyyə. ²⁶Merarinin oğulları: Maxli, Muşi, onun nəslindən Yaaziya. ²⁷Merari nəslindən olan Yaaziyanın oğulları: Şoham, Zakkur və İvri. ²⁸Maxlinin nəslindən Eleazar. Onun oğlu yox idi. ²⁹Qişin nəslindən Yeraxmeel. ³⁰Muşinin oğulları: Maxli, Eder və Yerimot. Bunlar nəsilərinə görə Levililərin bölükləridir. ³¹Onlar da qohumları olan Harun nəslə kimi padşah Davudun, Sadoqun, Aximelekin, kahinlərin və Levililərin nəsil başçıları arasında önündə püşk atdılar. Böyük nəsil başçıları da, qohumları olan kiçik nəsil başçıları da eyni qayda ilə püşk atdılar.

Məbəddə olan musiqiçilər

25 ¹Davud və ordu başçıları, Asəfin, Hemanın və Yedutunun nəslindən lirlərlə, çəngərlə və sinclərlə peyğəmbərlik etsinlər deyərək xidmət üçün ayırdılar. Bu xidmət işini görənlərin siyahısı budur: ²Asəfin nəslindən: onun oğulları Zakkur, Yusif, Netanya, Asarel. Asəfin başçılığı altında olan oğulları padşahın əmrinə görə peyğəmbərlik edirdilər. ³Yedutunun nəslindən: onun oğulları Gedalya, Seri, Yeşaya, Xaşavya, Mattitya. Ataları Yedutunun başçılığı altında olan bu altı nəfər Rəbbə şükür və həmd edərək lira ilə peyğəmbərlik edirdi. ⁴Hemanın nəslindən: onun oğulları Buqqiya, Mattanya, Uzziel, Şevuel, Yerimot, Xananya, Xanani, Eliata, Giddalti, Romamti-Ezer, Yoşbeqaşa, Malloti, Hotir və Maxaziot. ⁵Bunların hamısı padşahın görüncüsü Hemanın oğulları idi, çünki Hemanı yüksəltmək barədə Allahın verdiyi sözə görə Allah ona on dörd oğul və üç qız vermişdi. ⁶Onların hamısı Rəbbin məbəbində atalarının başçılığı altında Allah evinin xidməti üçün sinclər, çəngəl və lirlər çalır ilahi oxuyurdu. Asəf, Yedutun və Heman isə padşahın başçılığı altında idi. ⁷Rəbbə ilahi oxumaq öyrədilmiş qohumları ilə birgə bütün bunu bacaranlar iki yüz səksən səkkiz nəfər idi. ⁸Hamısı – böyüyü də, kiçiyi də, müəllimi də, şagirdi də eyni qayda ilə vəzifələri üçün püşk atdı.

⁹Birinci püşk Asəfin nəslindən olan Yusifə çıxdı. İkincisi qohumları və oğulları ilə birgə Gedalyaya çıxdı. Onlar on iki nəfər idi. ¹⁰Üçüncüsü oğulları və qohumları ilə birgə Zakkura çıxdı. Onlar on iki nəfər idi. ¹¹Dördüncüsü oğulları və qohumları ilə birgə İsriyə çıxdı. Onlar on iki nəfər idi. ¹²Beşincisi oğulları və qohumları ilə birgə Netanyaya çıxdı. Onlar on iki nəfər idi. ¹³Altıncısı oğulları və qohumları ilə birgə Buqqiyaya çıxdı. Onlar on iki nəfər idi. ¹⁴Yeddincisi oğulları və qohumları ilə birgə Yesarelaya çıxdı. Onlar on iki nəfər idi. ¹⁵Səkkizincisi oğulları və qohumları ilə birgə Yeşayaya çıxdı. Onlar on iki nəfər idi. ¹⁶Doqquzuncusu oğulları və qohumları ilə birgə Mattanyaya çıxdı. Onlar on iki nəfər idi. ¹⁷Onuncusu oğulları və qohumları ilə birgə Şimeyə çıxdı. Onlar on iki nəfər idi. ¹⁸On birincisi oğulları və qohumları ilə birgə Azarelə çıxdı. Onlar on iki nəfər idi. ¹⁹On ikincisi oğulları və qohumları ilə birgə Xaşavyaya çıxdı. Onlar on iki nəfər idi. ²⁰On üçüncüsü oğulları və qohumları ilə birgə Şuvelə çıxdı. Onlar on iki nəfər idi. ²¹On dördüncüsü oğulları və qohumları ilə birgə Mattityaya çıxdı. Onlar on iki nəfər idi. ²²On beşincisi oğulları və qohumları ilə birgə Yeremota çıxdı. Onlar on iki nəfər idi. ²³On altıncısı oğulları və qohumları ilə birgə Xananyaya çıxdı. Onlar on iki nəfər idi. ²⁴On yeddincisi oğulları və qohumları ilə birgə Yoşbeqaşaya çıxdı. Onlar on iki nəfər idi. ²⁵On səkkizincisi oğulları və qohumları ilə birgə Xananiyə çıxdı. Onlar on iki nəfər idi. ²⁶On doqquzuncusu oğulları və qohumları ilə birgə Mallotiyə çıxdı. Onlar on iki nəfər idi. ²⁷İyirmincisi oğulları və qohumları ilə birgə Eliataya çıxdı. Onlar on iki nəfər idi. ²⁸İyirmi beşincisi oğulları və qohumları ilə birgə Hotirə çıxdı. Onlar on iki nəfər idi. ²⁹İyirmi ikincisi oğulları və qohumları ilə birgə Giddaltiyə çıxdı. Onlar on iki nəfər idi. ³⁰İyirmi üçüncüsü oğulları və qohumları ilə birgə Maxaziota çıxdı. Onlar on iki nəfər idi. ³¹İyirmi dördüncüsü oğulları və qohumları ilə birgə Romamti-Ezerə çıxdı. Onlar on iki nəfər idi.

Məbədin qapıcıları

26 ¹Qapıcıların bölükləri belədir: Qorah nəslindən, Asəfin övladlarından olan Qore oğlu Məşelemya. ²Məşelemyanın oğulları: ilk oğlu Zəkəriyyə, ikincisi Yediael, üçüncüsü Zevadya, dördüncüsü Yatniel, ³beşincisi Elam, altıncısı Yehoxanan, yeddincisi Elyehoenay. ⁴^z Oved-Edomun oğulları: ilk oğlu Şemaya, ikincisi Yehozavad, üçüncüsü Yoah, dördüncüsü Sakar, beşincisi Netanel, ⁵altıncısı Ammiel, yeddincisi İssakar, səkkizincisi Peulletay, çünki Allah Oved-Edoma xeyir-dua vermişdi. ⁶Onun oğlu Şemayanın da oğulları oldu və onlar nəsil başçıları oldu, çünki igid adamlar idi. ⁷Şemayanın

^z 26:4-5 2Şam. 6:11; 1Saln. 13:14; 27:23

oğulları: Otni, Refael, Oved və Elzavad. Qohumları Elihu və Semakya da igid adamlar idi. ⁸Bunların hamısı Oved-Edomun nəslindən idi. Özləri, oğulları və qohumları xidmət işində bacarıqlı və igid adamlar idi. Hamısı birlikdə altmış iki nəfər idi. Onlar Oved-Edomdan idi. ⁹Meşelemyanın oğullarından və qohumlarından olan igid adamlar on səkkiz nəfər idi. ¹⁰Merari nəslindən olan Xosanın oğulları: ilk oğlu olmadığı halda atasının böyük başçı qoyduğu Şimri, ¹¹ikincisi Xilqiya, üçüncüsü Tevalya, dördüncüsü Zəkəriyyə. Xosanın bütün oğulları və qohumları on üç nəfər idi.

¹²Bu adamların başçılıq etdiyi qapıcı bölmələri başqa qohumları kimi Rəbbin məbədində xidmət etmək üçün vəzifələrinə təyin olundular. ¹³Böyüyü də, kiçiyi də ata nəsilələrinə görə hər qapı üçün püşk atdı. ¹⁴Şelemya üçün püşk Şərq qapısına düşdü. Onun oğlu ağıllı məsləhətçi olan Zəkəriyyə üçün də püşk atdılar. Onun püşkü Şimal qapısına düşdü. ¹⁵Oved-Edom üçün püşk Cənub qapısına, oğulları üçün isə anbar evinə düşdü. ¹⁶Şupim və Xosa üçün püşk Qərb qapısına və yuxarı qalxan yolda olan Şalleket qapısına düşdü. Bunların hamısı növbə ilə beləcə keşik çəkirdi. ¹⁷Şərq qapısı üçün altı Levili, Şimal qapısı üçün gündə dörd Levili, Cənub qapısı üçün gündə dörd Levili və hər iki anbar üçün iki Levili. ¹⁸Qərb tərəfdə olan həyət üçün isə yolda dördü, həyətdə ikisi dururdu. ¹⁹Bunlar Qorah və Merari nəsilələrindən olan qapıcı bölmələridir.

Xəzinə nəzarətçiləri və başqa məmurlar

²⁰Allah evinin xəzinələrinə və təqdis olunan şeylərin xəzinələrinə nəzarət edən Levililər – onların qohumları bunlardır: ²¹Gərşonlulardan olan Ladanın nəslindən Ladanın nəsil başçısı Gərşonlu Yexieli, ²²Rəbbin məbədinin xəzinələrinə nəzarət edən Yexielinin oğulları Zetam və onun qardaşı Yoel. ²³Amramın, İşharın, Xevronun və Uzzielin nəsilələrindən ²⁴Musa oğlu Gərşomun nəslindən olan Şevuel xəzinələr üzərində baş nəzarətçi idi. ²⁵Gərşomun qardaşı Eliezerin nəslə: onun oğlu Rexavya, onun oğlu Yeşaya, onun oğlu Yoram, onun oğlu Zikri, onun oğlu Şelomit. ²⁶Şelomit və onun qohumları bütün təqdis olunan şeylər xəzinələri üzərində nəzarətçi idi. Bu şeyləri padşah Davud, minbaşı və yüzbaşı olan nəsil və ordu başçıları təqdis etmişdi. ²⁷Müharibələrdə ələ keçirilən təqdis olunmuş qənimətin bir hissəsini Rəbbin məbədini təmin etmək üçün ayırmışdılar. ²⁸Hər kəsin təqdis etdiyi şeylər – görücü Şamuelin, Qiş oğlu Şaulun, Ner oğlu Avnerin və Seruya oğlu Yoavın təqdis etdiyi şeylərin hamısı Şelomitin və onun qohumlarının nəzarəti altında idi.

²⁹İşhar nəslindən Kenanya və onun oğulları İsrail üzərində məmur və hakim olub məbəddən kənardakı işlərə baxırdı. ³⁰Xevronun nəslindən igid adamlar olan Xaşavya və onun qardaşları – min yeddi yüz nəfər

Rəbbə ibadət işi və padşahın xidmət işi üçün İordan çayının qərb tayında yaşayan İsraililər üzərində məmur idi. ³¹Xevronun nəslindən olan Yeriya Xevronluların nəsil başçısı idi. Davudun padşahlığının qırxıncı ilində onların nəsil şəcərələrinə baxıldı və Gileadın Yazer şəhərində onların arasında igid adamlar tapıldı. ³²Yerianın nəsil başçıları olan qohumları igid adamlar idi və sayları iki min yeddi yüz nəfər idi. Padşah Davud Allahın və padşahın xidmət işi üçün Ruvenlilər, Qadlılar və Menaşşe qəbiləsinin yarısı üzərində onları məmur qoydu.

Qoşun başçılarının aylıq növbələri

27 ¹İlin hər ayında bir bölmə növbə çəkirdi. Hər bölmədə iyirmi dörd min nəfər var idi. Bu bölmələrin bütün işlərində padşaha xidmət edən İsraililərin nəsil başçıların, minbaşların, yüzbaşların və məmurların siyahısı budur: ²birinci ay üçün birinci bölməyə Zavdiel oğlu Yaşoveam başçılıq edirdi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. ³O, Peres nəslindən idi və birinci ay üçün bütün ordu başçıların böyüyü idi. ⁴İkinci ayın bölməsinə Axoahlı Doday başçılıq edirdi. Miqlot onun köməkçisi idi və onun bölməsində iyirmi dörd min nəfər var idi. ⁵Üçüncü ay üçün üçüncü qoşun başçısı kahin Yehoyadanın oğlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. ⁶«Otuz igid»dən biri və «otuz igid»in başçısı olan Benaya budur. Oğlu Ammizavad onun köməkçisi idi. ⁷Dördüncü ay üçün dördüncü başçı Yoavın qardaşı Asahel idi, ondan sonra oğlu Zevadya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. ⁸Beşinci ay üçün beşinci başçı İzrahlı Şamhut idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. ⁹Altıncı ay üçün altıncı başçı Teqoalı İqqeşin oğlu İra idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. ¹⁰Yeddinci ay üçün yeddinci başçı Efrayimlilərdən Pelonlu Xeles idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. ¹¹Səkkizinci ay üçün səkkizinci başçı Zerah nəslindən Xuşalı Sibbekay idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. ¹²Doqquzuncu ay üçün doqquzuncu başçı Binyaminlilərdən Anatotlu Aviezer idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. ¹³Onuncu ay üçün onuncu başçı Zerah nəslindən Netofalı Mahray idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. ¹⁴On birinci ay üçün on birinci başçı Efrayimlilərdən Piratonlu Benaya idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi. ¹⁵On ikinci ay üçün on ikinci başçı Otnielin nəslindən Netofalı Xelday idi. Onun bölməsində iyirmi dörd min nəfər var idi.

İsrail qəbilələri üzərində olan başçılar

¹⁶İsrail qəbilələri üzərində olan başçılar bunlardır: Ruvenlilərin başçısı Zikri oğlu Eliezer; Şimeonluların başçısı Maaka oğlu Şefatya; ¹⁷Levililərin başçısı Qemuel oğlu Xaşavya, Harun nəslinin başçısı Sadoq; ¹⁸Yəhudalıların başçısı Davudun qardaşlarından biri Elihu; İssakarlıların başçısı Mikael oğlu Omri;

¹⁹Zevulunluların başçısı Avdiya oğlu İşmaya; Naftalililərin başçısı Azriel oğlu Yerimot; ²⁰Efrayimlilərin başçısı Azazya oğlu Huşə; Menaşşelilərin yarısının başçısı Pedaya oğlu Yoel; ²¹Gileadda olan Menaşşelilərin yarısının başçısı Zəkəriyyə oğlu İddo; Binyaminlilərin başçısı Avner oğlu Yaasiel; ²²Danluların başçısı Yeroxam oğlu Azarel. Bunlar İsrail qəbilələrinin başçılarıdır.

²³^a Davud iyirmi yaşında və bundan aşağı yaşda olanları hesaba almadı, çünki Rəbb İsraili göydəki ulduzlar qədər çoxaldacağını vəd etmişdi. ²⁴^b Seruya oğlu Yoav siyahıya almağa başladı, ancaq bunu başa çatdırmadı. Bu siyahıyaalmadan ötrü Rəbbin qəzəbi İsrail üzərinə gəldi və siyahıyaalma padşah Davudun salnamələr kitabına daxil olmadı.

Padşahın nəzarətçiləri və məsləhətçiləri

²⁵Padşahın anbarlarına nəzarət edən Adiel oğlu Azmavet; tarlalarda, şəhərlərdə, kəndlərdə və qalalarda olan anbarlara nəzarət edən Uzziya oğlu Yonatan; ²⁶tarlada çalışan əkinçilərin üzərində nəzarətçi Keluv oğlu Ezri; ²⁷üzüm bağlarına nəzarət edən Ramalı Şimey; üzüm bağlarındakı şərab anbarlarına yığılan üzüm məhsuluna nəzarət edən Şifemli Zavdi; ²⁸yamaclı-düzənlikli bölgədə olan zeytunluqlar və firon ənciri ağaclarına nəzarət edən Gederli Baal-Xanan; yağ anbarlarına nəzarət edən Yoaş; ²⁹Şaron düzənliyində otlayan mal-qaraya baxan Şaronlu Şitray; dərələrdə olan mal-qaraya baxan Adlay oğlu Şafat; ³⁰dəvələrə baxan İsmaili Ovil; eşşəklərə baxan Meronotlu Yexdeya; ³¹qoyun-keçiyə baxan Həcərli Yaziz. Bunların hamısı padşah Davudun mülklərinə baxan rəislər idi.

³²Davudun əmisi Yonatan məsləhətçi idi. O çox ağıllı və savadlı idi. Xakmoni oğlu Yexiel padşah oğullarının tərbiyəçisi idi. ³³Axitofel padşahın məsləhətçisi idi. Arklı Xuşay padşahın həmsöhbəti idi.

³⁴Axitofeldən sonra yerinə Benaya oğlu Yehoyada və Evyatar oldu. Padşahın ordu başçısı isə Yoav idi.

Məbədin tikilişi barədə Davudun son məsləhətləri

28 ¹Davud İsrailin bütün başçılarını – qəbilə başçılarını, padşaha xidmət edən bölmələrin başçılarını, minbaşılı və yüzbaşılı, padşahla oğullarının bütün mülkünə və heyvanlarına baxanların başçılarını, saray xidmətçilərini, sərkərdələri və bütün igid adamları Yerusəlimə topladı.

²^c Padşah Davud ayağa qalxıb dedi: «Ey qardaşlarım və xalqım, mənə dinləyin! Ürəyimdə Allahımızın kətili və Rəbbin Əhd sandığı üçün bir rahatlıq evi tikmək arzusu var idi və onu tikmək üçün hazırlıq gördüm.

³Ancaq Allah mənə dedi: “Sən Mənim adıma məbəd tikməyəcəksən,

^a 27:23 Yar. 15:5; 22:17; 26:4 ^b 27:24 2Şam. 24:1-15; 1Saln. 21:1-14

^c 28:2-7 2Şam. 7:1-16; 1Saln. 17:1-14

çünki sən hər b adamısan və qan tökmüsən”. ⁴Lakin İsrailin Allahı Rəbb İsrail üzərində əbədi olaraq padşah olmaq üçün bütün nəslimdən mənı seçdi, çünki hökmdar olmaq üçün O, Yəhudanı və Yəhuda qəbiləsindən mənim nəslimi seçdi. Bütün İsrail üzərində padşah etmək üçün nəslimin arasında mən xoşuna gəldim. ⁵Rəbbin mənə verdiyi çoxlu oğul arasından da İsrail üzərində Rəbbin padşahlıq taxtında oturmaq üçün oğlum Süleymanı seçdi. ⁶Rəbb mənə dedi: “Oğlun Süleyman da həmin adamdır ki, Mənim məbədimi və həyətlərimi tikəcək, çünki onu Özümə oğul seçdim və Mən ona Ata olacağam. ⁷Əgər bu gün olduğu kimi əmrlərimə və hökmlərimə əməl etməkdə sadıq olsa, onun padşahlığını əbədi olaraq möhkəmləndirəcəyəm”.

⁸İndi isə bütün İsraililərin, Rəbbin camaatının gözü önündə və Allahımız eşidərkən belə tapşırıram: “Allahınız Rəbbin bütün əmrlərinə əməl edin, onları öyrənin ki, bu nemətli torpaqda qalasanız və sizdən sonra övladlarınıza onu əbədi miras verəsiniz”.

⁹Sən də, oğlum Süleyman, atanın Allahını tanı, səmimi qəlbədən və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan. Əgər Onu tərk etsən, O da səni əbədi olaraq atacaq. ¹⁰İndi bax Rəbb səni Müqəddəs məkan olan bir ev tikmək üçün seçmişdir, sən də möhkəm ol və bu işi gör».

¹¹Davud oğlu Süleymana eyvanın, onun evlərinin, xəzinələrinin, yuxarı otaqların, iç otaqların, Kəffarə yerinin, fikrində olan bütün bunların təsvirini və ¹²Ruhun vasitəsilə ona aşkar olmuş bütün bunların təsvirini verdi: Rəbbin məbədinin həyətləri, ətrafdakı bütün otaqlar, Allah məbədinin xəzinələri, təqdis olunan şeylərin xəzinələri, ¹³kahinlərin və Levililərin bölükləri, Rəbbin məbədində hər cür xidmət işi, Rəbbin məbədində olan bütün xidmət əşyaları, ¹⁴hər cür xidmət üçün işlədilən bütün qızılın çəkisinə görə qızıl əşyalar, hər cür xidmət üçün işlədilən gümüşün çəkisinə görə gümüş əşyalar, ¹⁵hər çıraqdanın və onun çıraqlarının çəkisinə görə qızıl çıraqdanlar və onların qızıl çıraqları, hər cür xidmət üçün çəkisinə görə gümüş çıraqdanlar və onların çıraqları, ¹⁶təqdis çörəkləri qoyulan masalar üçün hər masanın çəkisinə görə qızıl, hər gümüş masa üçün gümüş, ¹⁷xalis qızıldan olan çəngəllər, piyalələr və dolçalar, hər kasanın çəkisinə görə qızıl kasalar, hər kasanın çəkisinə görə gümüş kasalar, ¹⁸çəkisinə görə xalis qızıldan buxur qurbangahı. Davud həm də qanadlarını açıb Əhd sandığını örtən Rəbbin arabası olan qızıl keruvların təsvirini verdi. ¹⁹Davud dedi: «Bunların hamısının təsviri bütün təfsilatı ilə yazılı şəkildə Rəbb tərəfindən mənə aşkar edildi».

²⁰Davud oğlu Süleymana dedi: «Möhkəm və cəsarətli ol, bu işi gör, qorxma və ruhdan düşmə, çünki Rəbb Allah, mənim Allahım sənindir. O, Rəbbin məbədinin bütün xidmət işi sona çatmamış səni atmaz və tərk

etməz. ²¹ Allah məbədinin bütün xidməti üçün kahinlərin və Levililərin bölükləri hazır durub. Sənin yanında bütün işlər üçün hər cür xidməti bacaran könüllü adamlar da var. Rəislər və bütün xalq sənin hər əmrini gözləyir».

Məbədə gətirilən nəzirlər

29 ^{1d} Padşah Davud bütün camaata dedi: «Allahın yeganə seçdiyi oğlum Süleyman cavan və təcrübəsizdir, bu iş isə böyükdür, çünki bu bina insan üçün deyil, Rəbb Allah üçün olacaq. ² Bütün səyimlə Allahımın məbəbindən ötrü qızıl şeylər üçün qızıl, gümüş şeylər üçün gümüş, tunc şeylər üçün tunc, dəmir şeylər üçün dəmir, ağac şeylər üçün ağac, damarlı əqiq daşları və onların sağanaqları, cilalı və cürbəcür rəngli daşlar, hər cür qiymətli daşlar və çoxlu mərmər daşlar hazırlamışam. ³ Bundan başqa, Allahımın məbədinə tikməyə həvəsim naminə müqəddəs məbəddə üçün hazırladığım hər şeydən əlavə nə qədər qızıl-gümüş xəzinəm varsa, onu da Allahım Rəbbin məbədi üçün verirəm: ⁴ Ofir qızılından üç min talant qızılı, yeddi min talant xalis gümüşü evlərin divarını örtmək üçün, ⁵ qızıl şeylər üçün qızılı, gümüş şeylər üçün gümüşü ustaların düzəldəcəyi bütün işlər üçün verirəm. Kim bu gün Rəbbə könüllü nəzir təqdim etmək istəyir?»

⁶ Nəsil başçıları, İsrail qəbilələrinin başçıları, minbaşılar, yüzbaşılar və padşahın işləri üzərində olan rəislər könüllü gəlib ⁷ Allah məbədinin xidməti üçün beş min talant və on min darıq qızıl, on min talant gümüş, on səkkiz min talant tunc və yüz min talant dəmir verdilər. ⁸ Kimdə qiymətli daşlar var idisə, onları Gərşon nəslindən olan Yexielin nəzarəti altında olan Rəbbin məbədinin xəzinəsinə verirdi. ⁹ Xalq onların könüllü nəzir verməsinə sevindi, çünki bütün qəlbi ilə Rəbbə nəzir təqdim etmişdilər. Padşah Davud da çox sevindi.

Davudun duası

¹⁰ Davud bütün camaatın gözü önündə Rəbbə alqış edib dedi: «Ey atamız İsrailin Allahı Rəbb, əzəldən sonsuza qədər Sənə alqış olsun! ^{11e} Ya Rəbb, əzəmət, qüdrət, calal, zəfər və şöhrət Sənə məxsusdur, çünki göydə və yerdə olan hər şey Səindir. Ya Rəbb, padşahlıq Səindir və Hökmdar olaraq hər şeydən ucasan. ¹² Var-dövlətlə şöhrət Səndən gəlir və Sən hər şeyə hökmranlıq edirsən. Hər kəsi yüksəltmək və gücləndirmək üçün qüdrət və güc Sənin əlindədir. ¹³ İndi, ey Allahımız, biz Sənə şükür edirik və izzətli adına həmd edirik.

¹⁴ Ancaq mən kiməm və xalqım nədir ki, bu cür könüllü nəzirlər verə bilək? Çünki hər şey Səndəndir və əlindən aldığımızı Sənə verdik. ¹⁵ Biz bütün atalarımız kimi Sənin önündə bir qərib və qonağıq. Günlərimiz yer üzündə

^d 29:1-2 1Saln. 22:5 ^e 29:11 Mat. 6:13

kölgə kimidir və heç nəyə ümidimiz yoxdur. ¹⁶Ya Rəbb Allahımız, Sənin müqəddəs adına məbəəd tikmək üçün hazırladığımız bütün bu var-dövlət Sənin əlinlə verilib, bunların hamısı Sənindir. ¹⁷Bilirəm ki, ey Allahım, Sən ürəyi sınayırsan və düzlüyü sevirсэн. Mən bütün bu şeyləri ürəyimin düzlüyü ilə könüllü olaraq təqdim etdim, indi də burada olan xalqının Sənə könüllü nəzir verdiyini sevinclə gördüm. ¹⁸Ya Rəbb, atalarımız İbrahimin, İshaqın və İsrailin Allahı! Xalqının ürəyindəki istəklərində bunu əbədi olaraq qoruyub saxla və onların ürəyini Özüne tərəf yönəlt. ¹⁹Oğlum Süleymana sadıq bir ürək ver ki, Sənin əmrlərinə, göstərişlərinə və qanunlarına əməl etsin, bütün bu işləri görsün, tikintisinə hazırlıq gördüyüm bu binanı tiksın.

²⁰Davud bütün camaata dedi: «İndi Allahınız Rəbbə həmd edin». Bütün camaat atalarının Allahı Rəbbə həmd etdi. Onlar əyilib Rəbbə səcdə, padşaha isə təzim etdilər.

Süleymanın taxta çıxması

²¹Ertəsi gün Rəbbə qurbanlar kəsdilər və Rəbbə yandırma qurbanı olaraq min baş buğa, min baş qoç, min baş quzu, onların içmə təqdimlərini və bütün İsrail üçün çoxlu qurbanlar təqdim etdilər. ²²O gün onlar böyük sevinclə Rəbbin önündə yeyib-ıçdılar. Sonra ikinci dəfə Davud oğlu Süleymanı padşah etdilər. Rəbb üçün onu hökmdar və Sadoqu kahin olaraq məsh etdilər. ^{23f}Süleyman atası Davudun yerinə padşah olaraq Rəbbin taxtında oturdu və uğur qazandı. Bütün İsraililər ona itaət etdi. ²⁴Bütün rəislər, igid adamlar, həm də Davudun bütün oğulları padşah Süleymana tabe oldu. ²⁵Rəbb Süleymanı bütün İsraililərin gözündə çox ucaltdı və özündən əvvəl İsraildə heç bir padşahın malik olmadığı padşahlıq əzəmətini ona verdi.

Davudun ölümü

²⁶Beləliklə, Yessey oğlu Davud bütün İsrail üzərində padşahlıq etdi. ^{27g}Onun İsrail üzərində padşahlıq etdiyi müddət qırx il idi; yeddi il Xevronda və otuz üç il Yerusəlimdə padşahlıq etdi. ²⁸O, uzun ömür sürüb sərvət və şöhrətdən doymuş halda xoş bir qocalıq çağında öldü və yerinə oğlu Süleyman padşah oldu. ²⁹Padşah Davudun əvvəldən axıra qədər bütün işləri görücü Şamuelin kitabında, peyğəmbər Natanın kitabında və görücü Qadın kitabında yazılmışdır. ³⁰Bu kitablarda həm Davudun padşahlığı və qüdrəti, həm də onun, İsrailin və bütün dünya padşahlıqlarının başına gələn əhvalatlar barədə yazılmışdır.

^f 29:23 1Pad. 2:12 ^g 29:27 2Şam. 5:4-5; 1Saln. 3:4